

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 138 (5858) 1 avqust 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

"Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir"

Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib



5

"Müxalifatın ölkəmizə
qarşı böhtən atanlarla
bir sərada dayanmaları
bağışlanan deyil"



6

Düşmənin təxribatları
davam edir:
1 sərhədçimiz yaralanıb



10

1 Avqust
Azərbaycan Dili və
Əlifbası Günüdür



1 avqust 2019-cu il

“Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir”

Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib



“Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu ilin əvvəlində qarşıya qoyulan vəzifələrin icra edildiyini, ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin həyata keçirildiyini, ümumi iqtisadi vəziyyətin çox müsbət olduğunu bildirdi. Dövlətimizin başçısı bu ilin altı ayında iqtisadiyyatın, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının artdığını vurğuladı.

“Əhalinin rifahı, yaşayış səviyyəsi daim diqqət mərkəzində saxlanılır”

Qoyulan investisiyaların, aparılan islahatların, verilən subsidiyaların, kənd təsərrüfatına elmi yanaşmanın öz nəticəsini verdiyini qeyd edən dövlətimizin başçısı bu sahənin gələcəkdə de dayanaqlı inkişaf edəcəyinə əminliyini bildirdi. Altı ayda ölkə iqtisadiyyatın 6 milyard dollarдан çox sərmaye qoynuluşunu, bunun böyük hissəsinin qeyri-neft sektorunun payına düşdüğünü deyən Prezident İlham Əliyev ilin əvvəlində böyük sosial paketin təsdiqləndiyini və əhalinin rifahının, yaşayış səviyyəsinin daim diqqət mərkəzində saxlanıldığını bildirdi.

Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafına həsr olunan dördüncü Dövlət Proqramının qəbul olunduğunu vurğulayan dövlətimizin başçısı həm elektrik enerjisi,

həm qazlaşdırma, həm də içmeli su sahələrində gözəl nəticələrin əldə edildiyini diqqətə çatdırdı. Prezident İlham Əliyev yol infrastruktur ilə bağlı görülən işlərdən danışdı, bündə daxilişmalarının, eyni zamanda, valyuta ehtiyatlarının artdığını, manatın məzənnəsinin sabit qaldığını vurğuladı.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Şahin Mustafayev, Mərkəzi Bankın idarə Heyətinin sədri Elman Rüstəmov, Vergilər naziri Mikayıł Cabbarov, Maliyyə naziri Samir Şərifov və Kənd Təsərrüfatı naziri İnam Kerimov görülən işlərlə bağlı məruzə etdilər.

İlin əvvəlindən 60 min yeni iş yerinin yaradıldığını deyən Prezident İlham Əliyev nağdsız ödənişlərin artırılması ilə bağlı tap-

şırıqlarını verdi, istehlak bazarının daim nezaretdə saxlanmasıının zəruriliyini qeyd etdi. Dövlətimizin başçısı küçələrin işıqlandırılması, məişət tullantılarının idarə olunması, şəhərtrafi dəmiryolu xəttinin çəkilişi, inşaat sektorunun canlandırılması istiqamətlərində görülməsi vacib işlərdən danışdı, ölkəmizin innovasiyalar, müasir idarətetmə yolu ilə inkişaf etdirilməsi

nin əhəmiyyətinə toxundu.

Prezident İlham Əliyev paytaxtda icra edilən layihələrdən dənizşarkən kommunal təsərrüfatın yeniləndiriyini, nümunəvi həyətlərin istifadəyə verildiyini, şəhər nəqliyyatının müasirləşdiriləcəyini bildirdi, paytaxtımızın abadlaşması və gözəlləşməsi üçün böyük işlərin görüldüyü, yeni istirahət zonalarının yaradıldığını vurğuladı. “Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir və siyasetimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”, - deyən dövlətimizin başçısı ilin sonuna dək nəzərdə tutulan bütün vəzifələrin icra ediləcəyinə əminliyini bildirdi.

Rəsmi xronika

Prezident İlham Əliyev Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Şahin Vaqif oğlu Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilir.

* * *

Prezident İlham Əliyev V.M.Vəliyevin Azərbaycan Texniki Universitetinin rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Vilayət Məmməd oğlu Vəliyev Azərbaycan Texniki Universitetinin rektoru təyin edilir.

* * *

Prezident İlham Əliyev Azərbaycan kino sahəsi işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

* * *

Prezident İlham Əliyev bir qrup kino xadiminə fəxri adların verilməsi barədə Sərəncam imzalayıb.

* * *

Prezident İlham Əliyev “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 13 iyun tarixli 1611-VQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

* * *

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 13 iyun tarixli 1606-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Bütün varlığı ilə xalqına xidmət edən LİDER!

Bu gerçeklik xalq və iqtidar birliyinin bariz təcəssümüdür



Gəlin müqayisə aparaq ki, hansı dövlətin başçısı öz xalqına bu qədər yaxın və səmimi olub? Bu gün dünyanın istər aparıcı, istərsə də qeyri-aparıcı dövlətlərindən baş verən çoxsaylı siyasi kataklizmlər, böhranlar, baş verən və artan narazılıqlar fonunda Azərbaycanda yürüdülən siyaset, əsrrəngiz model olaraq təqdim olunmaqdır. Yuxarıda qeyd olunan sualın cavabı olaraq, əslində, cavabı hansı istiqamətdən başlamağın da çətinliyini çəkirəm...

Prezident İlham Əliyev:
“Bəlkə də dünyada öz vətəndaşına bu qədər qayğı və diqqət göstərən ikinci ölkə yoxdur”

Bəli, dövlət başçısının bu cavabı Azərbaycan dövlətinin sosial siyasetinin fəlsəfəsi və iqtisadi inkişafın nəticələrinin əhalinin rifah halının yüksəldilmesine yönəldilen real sübutudur. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Xüsusən, öten illərdə dünyada hökm süren maliyyə böhranı bir çox ölkələrdə sosial problemləri kəskinləşdirdiyi haldə, ölkəmizdə sosial layihələr və iqtisadi isləhatların icrası zəifləmədi, hətta əvvəlki sürətə davam etdirildi.

2017-2018-ci illərin iqtisadi göstəriciləri: ne rəqmən, demək olar ki, Azərbaycanda əhalinin aliciliq qabiliyyəti xeyli artıb. Azəminatlı təbəqə dövlət tərəfindən sosial müdafiəyə cəlb olunub. Nəticədə, ölkəmizin inkişafyönümlü iqtisadi siyaseti sosial sahənin de yüksəlməsinə, vətəndaşların rifah halının yaxşılaşmasına gətirib çıxarıb. Bu gün dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə dünyaya nümunənə göstərilən bir inkişaf modeli formalşdırıb. Məhz bu müsbət tendensiyaların mövcudluğu səbəbindən, iqtisadi və siyasi sabitliyimiz davamlıdır. Bu amilləri yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirir ki, dünyani bürünən böhranlardan asılı olmayıaraq, Azərbaycanın inkişafı və ölkədəki ictimai-siyasi sabitlik bizim böyük sərvətimizdir.

Ən önemli məqam isə, ondan ibarətdir

ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasetin merkezində Azərbaycan vətəndaşının firavan yaşam tərizi dayanır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə, öten dövr ərzində, əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun terzde yenidən qurulması istiqamətində məqsədyönlü siyaset həyata keçirilmiş və müüm ugurlar eldə olunmuşdur. Xüsusən, sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilmiş, regionların sosial-iqtisadi inkişafına dair dörd Dövlət Proqramı, həmin sənədlərə çoxsaylı əlavələr qəbul olunmuş və icra edilmişdir. Çox önemli faktdır ki, her il ölkəmizin başçısının imzaladığı fərman və sərəncamların 65 faizi, məhz sosialyönümlüdür.

Öslində, dövlət başçımız bu siyasetini 16 ildir ki, davam etdirir, ancaq hazırkı məqamda həmin siyaset daha aşkar görünməkdədir. Yeni İlham Əliyev deyərkən, xalq yalnız dövlət başçısı deyil, həm də bir qayğı keş şəxsiyyət, böyüklik rəmzi, ağsaqqala, ağbirçəyə sonsuz hörmət bəsləyən Vətən övladı görür və həmişə də bu qayğı görünməkdədir. Hələ 2016-ci ilin aprel əzəri zamanı Azərbaycan xalqı bir yumruq kimi birleşib, cəbhəde yağı düşmənə layiqli cavab verən və işğal altında kılınan torpaqlarımızın bir hissəsinə azad edən ordumuza möhtəşəm dəstəyini göstərdi. Bu dəstək Ali Baş Komandanımıza verilen dəstək iddi və hər kəs veriləcək əmrə tabe olduğunu nümayiş etdirirdi. Bu dəstək dağı bele yərində oynanın xalqın dəstəyi və birliyi idi! Bu dəstəyin, xalqın dövlətinə olan etibar və inamının sübutudur.

**Bu inamın sübutu son
16 ildə çox güclü və sürətli
inkişaf edən Azərbaycandır**

Son 16 ildə əldə olunan uğurlara diqqət yetirmək kifayətdir ki, bu reallığı görəsən. Çox güclü və sürətli inkişaf yolu keçən və bu illərdə əldə edilən uğurlar, qarşıya qoyulmuş vəzifələr, bütövlikdə isə, ölkəmizin rəhbərliyi tərəfindən atılan hər bir addım, bilavasitə xalqımızın rifah halının güclənədirilməsinə, müstəqiliyimizin temmələrinin daha möhkəm

təməllərə söykənməsinə hesablanıb. İstər daxili, ister xarici, ister sosial-iqtisadi, isterse də digər sahələri əhatə edən bu yüksəlmişin əsasında isə, əlbette ki, xalq-iqtidar vəhdəti dayanıb.

Prezident İlham Əliyevin sosial siyasetində şəhid ailələrinin, mühərabə ailələri və veteranlarının heyat şəraitinin yaxşılaşdırılması da prioritet məsələdir. Ölkəmizin başçısının iştirakı ilə Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən mühərabələri, Chernobil ailillərinə və şəhid ailələrinə mənzillərin və avtomobilərin verilməsi mərasimində Prezident İlham Əliyev bildirdi ki, son iyirmi il erzində şəhid ailələrinə, mühərabə ailələrinə 5500-dən çox fərdi ev və mənzil, həmçinin, altı minden çox minik maşını da verilib. İlin sonuna kimi, dövlət başçısı daha 300 mənzilin bu kateqoriyadan olan insanların veriləcəyini də bildirdi. Beləliklə, cari ildə ehtiyacı olan 500-ə yaxın mənzillə təmin ediləcək.

Ölkə rəhbəri, həmçinin, vurğuladı ki, bu sahədə görüləməli işlər də çoxdur. Belə ki, həzirdə 4 minə yaxın insan mənzil növbəsindədir. Onların da tezliklə mənzillə təmin edilməsi üçün vaxtaşın büdcədən pul ayrıla-çaq. Bir sözə, bu kateqoriyadan olan insanların arxayı ola bilərlər ki, dövlətin qayğısına dan bəhrələnəcəklər.

**Son 15 ildə yoxsulluğun səviyyəsi 9
dəfə azalmış, yeni açılan iş
yerlərinin sayı isə 3 dəfə artmışdır**

Son 15 ildə hər il yeni iş yerlərinin açılması, yeni istehsalat müəssisələrinin, emal zavodlarının yaradılması, artıq bir ənənə halını almışdır. Belə ki, bu dövr ərzində, işsizlik və yoxsulluğun 49 faizdən 4,5 faizə düşməsdür. Ölkədə minlərlə yeni müəssisə yaradılmışdır, 1 milyon 700 minədək yeni iş yeri açılmışdır. 3 mindən çox məktəb, altı yüzdən çox tibb ocağı tikiilmiş və ya əsaslı şəkildə təmir edilmişdir. Bölgelərdə 40-dan çox Olimpiya idman Kompleksi, sosial və mədəniyyət obyektləri inşa edilmiş, Gəncələr evi, tarix-diyarşunaslıq muzeyləri, digər çoxsaylı sosial və mədəni obyektlər tikil-

rək, əhalinin istifadəsinə verilmiş, yeni parklar, istirahət mərkəzləri yaradılmış və s. tədbirlər həyata keçirilmişdir.

Ən önəmli məsələlərdən biri də ölkədəki qazlaşdırmanın son 7 ilde 51 faiz səviyyəsindən 93 faiza qalxmasıdır ki, bu ilin sonundakı bu göstəricinin 95 faiza yüksəldilməsi planlaşdırılır. Bu dövrde, hətta sovetlər dönməndə qaz verilməyen yaşayış məntəqələri qazlaşdırılmışdır. MDB məkanında yeni yolların ən çox çəkilmişinə görə də öndəyik. Son bir neçə ilde 11 min kilometr dən çox avtomobil yolu çəkilmiş, tekçə magistral və şəhərlərarası yollar deyil, həmçinin, kəndlərarası yollar ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulmuşdur.

Regionlardan Bakıya yeni su xətti çəkilmiş, paytaxtın fasılısız su təminatı 80 faizə çatmışdır. Həmçinin, regionlarda modul tipli sutəmizleyici qurğular quraşdırılmış, əhalinin içmeli su ile təminatı yaxşılaşdırılmışdır. Kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görülmüş, yüz minlər hektar torpaq dövriyyəyə buraxılmışdır. Dörd su anbarı - Təxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilərək, istifadəyə verilmişdir.

Pambıqçılıq, baramaqçılıq, üzümçülük, tütünçülük və digər sahələrin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər nəticəsində, 400 mindən artıq vətəndaş işlə min olmuşdur. Azərbaycan sahibkarlarına 2 milyard manatdan artıq güzəştli şərtlərə kreditlər verilmiş, bunun hesabına yəni istehsal sahələri, coxsayılı iş yerləri yaradılmışdır. Məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə inşa edilmiş, 250 minədək məcburi köçkünlərə mənzillərə təmin edilmiş, ölkədə bütün çadır şəhərcilikləri ləğv olunmuşdur. Qeyri-neft sektorunda önməli sahə olan turizmin inkişaf etdirilməsi məqsədilə məqsədyönlü tədbirlər həyata keçirilmiş, çoxlu sayıda 5 ulduzlu otellər də daxil olmaqla, 300-dən çox mehmanxana tikilmişdir. Bölgelərdə 6 hava limanı tikilmiş, Heydər Əliyev Beynəlxalq Aeroportun yeni terminalı istifadəyə verilmişdir.

**Azərbaycanın dünyani heyran
edəcək sosial hədəfi: 2025-ci ilədək
ölkədəki evsizlərin sayını minimuma
endirmək**

Bu illər ərzində maaşlar, pensiyalar və digər sosial ödənişlər dəfələrlə artırılmış, ölkədə sosial evlərin inşası ilə bağlı böyük lajihənin icrasına başlanmış, bu məqsədə Mənzil İnşaatı Dövlət Agentliyi yaradılmışdır. Bakının köhnə və istifadə müddəti bitmiş binalarının yerində müasir mənzillərin inşası ilə bağlı yeni təşəbbüsə start verilmişdir. Eyni zamanda, sosial siyasetin ən önməli istiqaməti olan mühərabə iştirakçılara, şəhid ailələrinin, əllilərin, hərbçilərin, alimlərin, KİV işçilərinin sosial təminatının yüksəldilməsi, mənzil-məsələ problemlərinin həlli ilə bağlı çoxsaylı tədbirlər həyata keçirilmişdir. Artıq sosial mənzillərin Bakının bir neçə ərazisində tikintisine başlanılıb. Hətta Yasamal rayonunda 2018-ci ildə ilk mənzillərin verilməsinə başlanılaçaq. Ümumiyyətə, bu gün qarşıya qoyulan əsas hədəflərdən biri də 2025-ci ilədək evsizlərin sayını minimuma endirməkdir.

Bir sözə, bütün bunlar, bir daha təsdiq edir ki, Azərbaycan dövləti daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsinə, sosial problemlərinin həllini prioritət vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyaset həyata keçirir.

RƏFIQƏ KAMALQIZI

1 avqust 2019-cu il

Azərbaycan sərhədləri sayıqlıqla qorunur

İlham Əliyev: "Sərhədlərimiz dostlarımızın üzünə açıqdır. Ancaq Azərbaycana pis niyyətlə gəlmək istəyənlər buna nail ola bilməyəcəklər"

Müasir dövrümüzdə, Azərbaycan müstəqil ölkə kimi, böyük nailiyətlər əldə edib. Ölkə daxilində mövcud olan ictimai-siyasi sabitlik və əmin-amanlıq Azərbaycanın əldə etdiyi uğurlarıdır. Azərbaycan dünya miqyasında böyük nüfusa sahibdir, etibarlı tərəfdaşdır və regionda gedən proseslərdə fəal iştirak edir. Əldə olunan bu və ya digər nailiyətlərlə yanaşı, ölkəmizin təhlükəsizliyinin qorunması istiqamətində də böyük işlər görülüb. Məlumdur ki, hər bir dövlətin ərazisini onun sərhədləri müəyyənləşdirir. Sərhəd müqəddəs məfhumudur. Azərbaycanın dövlət atributları olan himni, bayraqı və gerbi ölkənin müstəqilliyini təsdiq edən amillərdən biri olduğundan, sərhəd məfhumu, sərhəd anlayışı da bu suverenliyin qorunmasında müstəsnadır. Sərhədlərimizin qorunması Azərbaycan və tərəfdaşının qürur mənbəyi və iftiخار hissidir. Bu sərhədlərin toxunulmazlığını təmin edən isə, sərhədçidir. Azərbaycan xalqı qarşısında böyük məsuliyyət hissi daşıyan sərhədçi bu günümüzün və sabahımızın qoruyucusudur desək, fikrimizdə yanılmarıq.

tinin yaradılması ve ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilmesi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətə yeni mərhələyə qədəm qoydu. Dövlət Sərhəd Xidməti qarşısında müasir dövrün tələblərinə uyğun olaraq, yeni vəzifələr qoyuldu və sərhəd təhlükəsizliyinin təminatı məsələlərinin ən yüksək səviyyədə həll olunmasına başlanıldı.

2002-ci ilin oktyabr ayının 24-də sərhəd aviasiyası yaradıldı, DSX-nin balansına verilmiş təyyarə və vertolyotlar əsaslı təmir edilərək, xidmətə cəlb olundu, sərhədin havadan mühafizəsinin təşkili, dövlət sərhədində baş verən hadisələrə çəvik reaksiya verilmesi və şəxsi heyətin təyinat yerine vaxtında çatdırılması, dağlıq ərazilərdə və dənizdə xilasətmə eməliyyatlarının aparılması üçün sərhəd aviasiyasının istifadəsinə başlanıldı.

"HƏR BİR ÖLKƏNİN DÖVLƏT MÜSTƏQILLİYİNİ VƏ ƏRAZİ BÜTOVLÜYÜNÜ TƏSDİQ EDƏN AMILLƏRDƏN BİRİ

mühafizə sisteminin tek miləndirilmesi və maddi-texniki bazanın gücləndirilmesi istiqamətində çoxsaylı uğurlar qazanılmışdır.

Bu gün Azərbaycan sərhədləri bütün istiqamətlərdə - quruda və dənizdə lazımi səviyyədə qorunur. Sahil Mühafizəsinin yeni bazası Xəzər dənizində dövlət maraqlarımızın yüksək səviyyədə qorunmasına, fasiləsiz müşahidə və nezərat imkanlarının artırılmasına məqsədli sahilboyu texniki müşahidə məntəqələri şəbəkəsi yaradılıb.

Azərbaycan sərhədləri, demək olar ki, dost ölkələrlə ehət olunub. Təkcə Ermənistanda Azərbaycan arasında müharibə gedir. Ermənistandır hərbi təcavüzü ilə Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlərini pozub. Sərhədçilərimizin göstərdiyi qəhrəmanlıq və cəsurluq nticəsində, sərhədlərimiz qorunur. Əlde silah gecə gündüz sərhəddə keşik çəkən sərhədçilərimiz fədakarlıq göstərirler. Ulu Önder Heydər Əliyev ideyalarına, dövlətçiliyə və xalqa sə-



Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət sərhədlərinin qorunması, əsas məsələ olaraq diqqətdə iddi. Müstəqilliyimin qorunmasında dövlət sərhədlərinin toxunulmazlığı əsas məsələ olaraq qarşıda dururdu. Azərbaycanın sərhəd mühafizəsi xidmətinin keyfiyyətə yenidən təşkili, formalasdırılması və inkişafı müasir tariximizin yaradıcısı Ulu Önder Heydər Əliyevin adı ilə bağlıdır.

AZƏRBAYCAN SƏRHƏDÇİLƏRİNİN FƏALİYYƏTİ KEYFİYYƏTCƏ YENİ MƏRHƏLƏYƏ QƏDƏM QOYDU

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra, ölkəmizdə sərhəd infrastrukturunu mövcud deyildi. Sovet imperiyası

dövründə olan sərhəd infrastrukturunu, demək olar ki, tamamilə məhv edilmişdir. Ulu Önderin rəhbərliyi altında, qısa müddət ərzində, Azərbaycanın sərhədlərində tikinti-quruculuq işləri başlanılmışdır. Milli sərhəd mühafizəsinin formalasdığı 1993-2002-ci illərdə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində böyük iżliliyələrə nail olundu. Sərhədçi zabit və gizirlərin, xüsusi, ehtiyatdan xidmətə qəbul olunanların bilik və peşə bacarığını artırmaq məqsədi ilə sərhəd mühafizəsinin tərkibində 1994-cü ilde Kadrların Hazırlanması və Təkmilləşdirilməsi Kursları yaradıldı.

2002-ci ilin iyul ayının 31-də Ulu Önder Heydər Əliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Ferman imzaladı. Dövlət Sərhəd Xidmə-

ONUN DÖVLƏT SƏRHƏDLƏRİ VƏ BU SƏRHƏDLƏRİN TOXUNULMAZLIĞI

Ümummilli Lider sərhəd mühafizəsinə daim yüksək diqqət və qayğı göstərərək, sərhədçilərimizin toxunulmazlığının təmin edilməsini başlıca vezifəsi kimi dəyərləndirirdi. "Hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillərdən biri onun dövlət sərhədləri və bu sərhədlərin toxunulmazlığıdır" deyən Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdiriyi milli sərhəd siyaseti müasir dövrümüzde Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizin sərhəd mühafizəsi dinamik inkişaf mərhələsindədir. Dövlət sərhədlərinin

dağıtımı dəfələrlə nümayiş etdirən Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərhədçilərimizin mühafizəsinə göstərdiyi yüksək etimadı doğrultmaq üçün şərəflə və ləyaqətlə xidmet edir.

Azərbaycan qonşu dövlətlərlə - Gürcüstan, İran və Rusiya ilə sülh, qarşılıqlı anlaşma şəraitində yaşayır. Azərbaycan bütün dövlətlərlə əməkdaşlığı hazırlır, ölkəmizə səfər etməye heç kəsə qadağa qoyulmur. Azərbaycan Prezidenti İlham Əliyevin vurğulduğu kimi: "Sərhədçilərimiz dostlarımızın üzünə açıqdır. Ancaq Azərbaycana pis niyyətlə gəlmək istəyənlər buna nail ola bilməyəcəklər".

Zümrüd BAYRAMOVA

Azərbaycan idmançıları idman tariximizə uğurlu sahifələr yazırlar

Dövlət başçısının Sərəncamı ilə Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə görə idmançılarımız və onların məşqçiləri mükafatlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə, bütün sahələrə olduğu kimi, idmanın inkişafına da xüsusi diqqət və qayı ønskərdir. Buna görə də, ölkəmiz son illərdə, idmanın inkişafı istiqamətində mühüm uğurlar qazanıb, idmançılarımız Azərbaycanı beynəlxalq idman yarışlarında layiqli şəkildə təmsil edirlər. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını şərtləndirib və idmanın kütləviliyi təmin edilib. Idmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiyyətli işlər nəticəsində, Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib. Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da, getdikcə daha uğurlu olur.



İDMANÇILARA FƏXRİ ADLARIN, MÜKAFATLARIN VERİLMƏSİ İDMA, İDMANÇILARIŞIMA OLAN DİQQƏTİN DAHA BİR NÜMUNƏSİDIR

Paytaxtımızda təşkil edilən "Bakı-2015" ilk Avropa Oyunları bu oyunların standartlarını müəyyənləşdirdi və idmançılarımız üçün ən böyük qələbə meydani oldu. Avropanın 50 ölkəsindən 6000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq 2-ci yeri tutular. IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımız elə bir möhtəsem uğura imza atdırılar ki, bu, yaddaşlardan silinmir. Belə ki, atletlərimiz 162 medalla (75 qızıl, 50 gümüş, 37 bürünc) "Bakı-2017"nin ən güclülli oldular. Atletlərimiz indiyədək iştirak etdikləri festivallarda yüksək nəticələr qazanıblar. Bu yaxınlarda Minskdə keçirilən ikinci Avropa Oyunlarında Azərbaycan millisinin 10-cu yerdə qərarlaşması idmanımızın növbəti uğuru oldu. 82 idmançı ilə təm-

sil olunan Azərbaycan millisi 28 medal qazanaraq, komanda hesabında 50 ölkə arasında 10-cu yerdə qərarlaşıdı. Komandamız Oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurdur. İdmançılarımıza ayıran diqqətin daha bir nümunəsi olaraq, Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə, Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzaladı. Sərəncama əsasən, Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə, ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisine 25 min manat, ikinci yeri tutan hər bir idmançuya 30 min manat, onun şəxsi məşqçisine 15 min manat, üçüncü yeri tutan hər bir idmançuya 20 min manat, onun şəxsi məşqçisine 10 min manat, milli yığma komandaların baş məşqçilərinə, ən yüksək nəticə göstərmiş bir idmançiya görə, şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) müəy-

yen edildi. Göründüyü kimi, Azərbaycan Prezidentinin Sərəncamı ilə idmançılar Fəxr adaların, mükafatların verilməsi idman ve idmançılarımıza olan diqqətin daha bir nümunəsidir.

Bu günlərdə paytaxtımızda keçirilən XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində Azərbaycan idmançıları növbəti zəferlərini qazandılar. Dünyanın 7 gün ərzində izlediyi XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan idmançılarının qələbələri bu sevinci daha da artırdı. Avropanın 48 ölkəsindən 3900-dək atletin mübarizə apardığı "EYOF Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalında - idman mübarizəsində 23 medal - 10 qızıl, 7 gümüş və 6 bürünc qazanan Azərbaycan millisi komanda hesabında dördüncü pillədə qərarlaşıdı. Bu, Azərbaycan idman tarixinə daha bir səhifə yazmış oldu. Onların bu uğuru diqqətdən kənarda qalmadı. Azərbaycan Prezidenti İlham Əliyev "Bakı şəhərində keçirilən Avropa Gənclər Olimpiya Festivalında ən yüksək nəticələrə gö-

rə, Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, birinci yeri tutan hər bir idmançı - 10 000 manat, onun şəxsi məşqçisi - 5000 manat, ikinci yeri tutan hər bir idmançı - 7000 manat, onun şəxsi məşqçisi - 3500 manat, üçüncü yeri tutan hər bir idmançı - 5000 manat, onun şəxsi məşqçisi - 2500 manat, komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançiya görə, şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə) mükafat verilecek.

AZƏRBAYCAN SÜLH, DOSTLUQ VƏ ƏMƏKDƏŞLİQ DƏYƏRLƏRİNİ ÖZÜNDƏ EHTİVA EDƏN OLİMPIYA HƏRƏKATININ TƏŞVİQİNƏ BÖYÜK DƏYƏR VERİR

Bütün bunlar, onu göstərir ki, hazırda Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Azərbaycan idmanının bugünkü inkişaf səviyyəsi gənc neslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsini daim diqqət mərkəzində saxlayan Prezident İlham

Əliyevin bu sahəyə göstərdiyi yüksək diqqət və qayıının göstəricisidir. Respublikamızda idmanın qısa müddədə yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımıza beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayısı ilə bağlıdır. Cənab İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi, Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına böyük diqqət yetirir. İdmançıların xüsusi diqqət və qayı ilə əhatə olunması idmanın inkişafını stimullaşdırmaqla yanaşı, bu sahədə qarşıya qoyulan bütün hədəflərə çatmağa imkan verir.

Azərbaycanda çoxsaylı idman yarışları, o cümlədən, Avropa və dünya çempionatları, Olimpiya və qeyri-olimpika idman növləri üzrə çempionatlar keçirilir. Azərbaycan sülh, dostluq və əməkdəşlik dəyərlərini özündə ehtiva edən Olimpiya Hərəkatının təşviqinə böyük dəyər verir. Avropa Oyunlarının standartlarını müəyyənləşdirən, IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi edən Azərbaycan tolerantlığı və sivilizasiyalara dialoqu təşviq etməklə yanaşı, Şərqi ilə Qərbi arasında körpü rolu oynadığını nümayiş etdirir.

Nəzakət ƏLƏDDİNQIZI

Adlarımızı tarixiləşdirək, yoxsa “xarici ləşdirək”?

Uşaq dünyaya gəldikdən sonra on çok müzakirə olunan məsələlərdən biri adın qoyulmasıdır. Bir çox hallarda bu prosesin, hətta körpələr dünyaya göz açmamışdan önce başlandığını desək yanılmarıq. Bəzi ailələr nənə-baba adlarına, bəziləri bəyəndikləri, bir çoxları dini, müəyyən qismi isə serial və ya xarici qəhrəmanların adlarına üz tutaraq işlərini bitmiş hesab edirlər. Son statistik rəqəmlər də dediklərimizin doğru olduğunu bizə deməyə əsas verir. Belə ki, Ədliyyə Nazirliyinin statistik məlumatlarına da nəzər yetirdikdə son dövrlərdə uşaqlara qoyulan adlar içərisində Türkiyə serialarından götürülən adların çoxluğunun şahidi olur. Bəs görəsən körpələrimizə adı necə seçməliyik?



hurlaşsa, o dövrde doğulan uşaqların adları da ona uyğun qoyulur: "Öğər bir müddət bundan önce Braziliya seriaları məşhur idi ve çoxları uşaqlarına orada eks olunan qəhrəmanların adlarını qoyurdusa, həzirdə türk seriallarına olan marağın artması, övladlarımıza qoyulan adlara da yansır. Bir neçə il öncə hər kəsin maraqla izlədiyi "Kurtlar Vadisi" serialı var idi ki, həmin dövrde doğulan uşaqlara əsərin baş qəhrəmanı olan Polad adı qoyuldu. Bu ənənələr əslində baxış bucağı ile bağlıdır".

Üstünlük vermalı olduğumuz ADLAR

C.Əliyev qeyd edib ki, əslində hər birimiz ölkəmizin mənəvi-dəyerler sisteminə ziddiyət təşkil edən, yad ideologiyaları, düşüncələri təzahür edən adları övladlarımıza qoymaqdan çəkinməliyik: "Biz milli-mənəvi dəyərlərimizə uyğun, milli qəhrəmanlarımız, şəhidlərimiz, xalqımızın həyatında tələylü rol oynayan şəxsiyyətlərin adına daha çox üstünlük verməliyik. Xarici adların qoyulması yolverilməzdir. Biz öz milli dəyərlər sistemimizdə müsbət rol oynayan şəxslərin adlarını qoymaqla həm övladlarımıza adlarının ebədi yaşammasına, həm də gələcəyimizə müsbət təsir etmiş olarıq".

Adların insan psixologiyasına təsiri

Adların insan psixologiyasına birbaşa təsir etdiyini açıqlayan



psixoloq Sevinc Məhərrəm isə bildirib ki, adın hər bir hərfinin insan şüurunun altına ötürdüyü mesaj var.

O bildirib ki, hər bir insan öz



adının enerji yükünün kodlaşdırıla-raq ona ötürdüyü mesajın təsiri altındadır: "Hətta bir insana adının qısaltılmış variantı ile müraciət etdiğə belə, həmin şəxs öz adının deyil, məhz qısaltılmış adın enerji-sinin təsiri altına düşür. Bu baxımdan, gündəlik insan beyninə yönəldirilən ad çox mühümdür. İnsana taleyi çətin olan, çox ağır həyat yaşıyan, sınaqları ciddi şəkildə əzablı olan şəxslərin adını qoymaq düzgün deyil. Çünkü belə adlarla körpələrə həmin şəxslərin taleyini de yükləmiş olur".

Psiyoloğun fikrincə, ad pozitiv notlarla seçiləlidir: "Burada niyyət çox önemlidir. Valideynin ad seçərkən hansı niyyətdə olmasa, kimin adını ve niyə məhz həmin adı seçməsi mühüm əhəmiyyət kəsb edir. Çünkü ad seçərkən edilən niyyət enerji şəkildə körpəye ötürülür ki, bu da uşağın gələcək xasiyyətinə, həyatına və insani keyfiyyətlərinə təsir etmiş olur. Düzdür, insan gələcəkdə öz adının təsirlərindən çıxa bilər, amma bu, çox çətin prosesdir. Bunun üçün kamilleşməli, mənəvi olaraq inkişaf etməli, özünü yetişdirməli, həyata öz felsefi baxışları olmalıdır. Yalnız o zaman insan bütün təsirlərden çıxaraq öz yolunu seçmiş olar".

"Məsləhətli don gen olar"

S.Məhərrəm söyləyib ki, bəzən valideynlərin öz övladlarına heyvan adları qoymasında məqsəd onlara xas olan "yüksek keyfiyyətləri" uşaqlarında görmək və ya böyükələr məxsus adın davam etdirilmesi arzusudur: "Çox zaman nənələrimizin adlarından götürülərək uşaqlara Ceyran, Maral kimi adlar qoyulur. Bu cür heyvan adlarının qoyulması daha çox gözəlliklə asosiasiya olunur. Burada sözün mənəbəyindən çox onun niyyəti önem kəsb edir. Ümumiyyətə, hər bir valideynin ad seçməsi onun

Psiloxoq qeyd edib ki, insan yarananın yaratdığı makro və mikro kosmos olaraq bir sistem içərisində yaşadığından burada hər kəs yaradılığından mehvini qədər öz lazımi kamillik mərtəbəsinə qədər inkişaf edir: "Bu baxımdan burada da adın çox önemi var. Bəzən uşaqlar gələcəkdə onlara qoyulan ada görə utanc hissi keçirirlər. Əs-lində isə bu valideynlərindən uşağa ötürülen genetik karma, yəni neqativ enerjidi. Uşağın üzerinde daşlığı utanc hissi əslində ona qoyulan ada görə deyil, məhz valideynin keçirdiyi utancı, qorxu və narahatçılıq hissidir. Bunu dəyişdirmek isə hər bir insanın əlindədir. Öğər kimse öz adı ilə narahatçılıq yaşayırsa, o, adını dəyişdirmelidir. Heç bu kim utanc hissini yaşamağa dözmək məcburiyyətində deyil. Öğər kimdəsə bu, "trav-maya" çevirilərsə, o zaman müte-xəssisə müraciət etməklə azad olabilir".

Qeyd edək ki, yalnız bu il ərzində Əsma 259, Damla 253, Miray adı 226, Nur 220, Melisa 186, Aişə 109, Milana 84, Elif 82, Elay 78, Selcan 70, Milay 66, Selin və Sunay 62, Əsra 54, Əsmanur və İlayda 49, Cansu adı isə 42 qız qoyulub. Oğlanlara gəldikdə isə bu il 183 uşağa Fateh, 194-ne Onur, 77-ne Renat, 70-ne Miran, 65-ne Turqut, 49-na isə Harun adları qoyulub.

Nailə Məhərrəmova

Anadolu Agentliyi: Türkiye-Azərbaycan-Gürcüstan müttəfiqliyi regionda sülhün və sabitliyin güclənməsinə yönəlib

Türkiye-Azərbaycan-Gür-cüstan müttəfiqliyi regionda sülhün və sabitliyin güclənməsinə yönəlib. Bu üç dövlətin birliyi regionda yeni siyasi vəziyyət yaradıb. Bu da iqtisadi inkişafə və siyasi əlaqələrin yaxınlaşmasına səbəb olub.

AZERTAC xəber verir ki, bu fikirlər Anadolu Agentliyində dərc olunan yazıda yer alıb. Yazıda qeyd olunub ki, öten dövrlərdə olduğu kimi, bu il de Türkiye, Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə önemli tədbirlər keçirilib. Belə ki, bu il iyunun 12-de Qəbelədə üç ölkənin Müdafiə nazirlarının birgə toplantısı keçirilib. Bundan başqa, iyunun 19-da Ankarada hər üç ölkənin Baş Qərargah rəislərinin, hərbi qoşun qüvvələri komandanlarının iştirakı ilə hərbi təlimlər reallaşdırılıb. İyulun 16-da isə Türkiye-Azərbaycan-Gür-cüstan parlamentlerinin beynəlxalq əlaqələrinin toplantısı keçirilib. Müəllif dost ölkələrin birgə fəaliyyətləri fonunda bəzi qüvvələrin təxribat yaratmaq cəhdlərini də oxuların diqqətinə çatdırıb. Qeyd edib ki, bu cəhdlərə baxmayaraq, Türkiye, Azərbaycan və Gürcüstan bölgədə nəhəng iqtisadi layihələr reallaşdırıb. O, buna misal olaraq Bakı-Tbilisi-Ceyhan boru kəmərini, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini göstərib. Vurğulayıb ki, bu layihələrin həyata keçməsi region ölkələri ilə yanaşı, dünya dövlətləri üçün də önemlidir.






Xalqımızın ən zəngin millimədəni irsi onun adət-ənənələri, mədəniyyəti, tarixi və diliidir. Bu əsasda formallaşdırılan milli-mənəvi dəyərlər sistemi zaman-zaman qorunub-saxlanılmış, bu günümüzə qədər gəlib çatmışdır. Bildiyimiz kimi, bizim ana dilimiz bu günə kimi, çox ziddiyətli yollar keçmiş, lakin buna baxmayaraq, öz zənginliyini və saflığını qoruyub-saxlamışdır. Belə ki, Azərbaycan dili ərəb istilası dövründə iki əsr əsərət altında olmuş və bu baxımdan da, dilimizə ərəb-fars mənşəli sözlər daxil olmuşdur.

estafet olaraq, öz yerlərini yetişməkdə olan dilçilərə vermişdir. Həsən bəy Zərdabının, Cəlil Məmmədquluzadənin, Əli bəy Hüseynzadənin, Ömer Faiq Nemanzadənin, Nəriman Nərimanovun və onlarla belə ziyalıların dil uğrunda apardığı mübarizə dilin saflığına və leksikologiyasının zənginləşməsinə müsbət təsirini göstərmişdir.

"HƏR BİR AZƏRBAYCAN VƏTƏNDASI, HƏR BİR AZƏRBAYCANLI ÖZ ANA DİLİ, AZƏRBAYCAN DİLİNİ VƏ DÖVLET DİLİNİ MÜKƏMMƏL BİLMƏLİDİR"

1969-cu ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan İslahatlar öz nəticəsini verməyə başladı. Ümummilli Lider Hey-



Lider Heydər Əliyev tərəfindən Fərman imzalandı. Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamlar əsasında Azərbaycan dilinin təkmilləşməsinə, onun inkişafına yol açıldı. Daha sonra Ulu Öndər Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Sərəncamı da milli-mənəvi dəyərlərin qorunub-saxlanması istiqamətində həyata keçirdiyi möqsədönlü siyasetin əsasını təşkil edən amillərdəndir.

DİLMİZ XALQIN KEÇDİYİ BÜTÜN TARİXİ MƏRHƏLƏLƏRDƏ ONUNLA BİRGƏ OLMUŞ VƏ ÜZLƏŞDİYİ PROBLEMLƏRLƏ QƏŞİLAŞMİŞDİR

Bu sahəyə aid digər sərəncamlar ölkə-

məli və daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur. Azərbaycan dili bu gün planetimizin 70-dək ölkəsində yaşayış-yaradan 60 milyonluq xalqın dili kimi formalışdır.

DİLİN SAFLIĞI, SƏLİSTLİYİ ÜGRUNDUA MÜBARİZƏYƏ QOSULAN ZƏRDABI ƏNƏNƏSİ MILLİ MİLLİ MƏTBUATDA QORUNMALIDIR

Hər bir sahədə çalışan insan dilin qayda-qanunlarına əməl etməyə vətəndaş olaraq borcludur. 144 illik tarixi olan Azərbaycan milli mətbuatında dil məsəlesi aktual olan mövzulardandır. Dilin qorunması, işlənməsi, yad ünsürlərdən mühafizəsi, danişq dilində sözlərin tələffüzü və digər məsələlər

1 Avqust Azərbaycan Dili və Əlifbası Günüdür

Ərəb əlifbası dəyişdirildikdən sonra latin qrafikasına keçsək də, bu, uzun sürməyən bir proses oldu. Belə ki, sovet imperiyasının Azərbaycanda hökmranlığı, sözsüz ki, öz təsirini göstərməye bilməzdı. Rus şovinizminin təsiri nəticəsində əlifbamızın dəyişməsi, Kiril əlifbasına keçid, ana dilimizin zəifləməsinə getirib çıxardı, saflığına və təmizliyinə mənəvi təsir göstərdi. Belə ki, ərəb-fars mənşəli sözlərə zəngin olan ana dilimiz rus mənşəli sözlərlə bir qədər zəifləməyə başladı. Onu da, qeyd edək ki, bu proseslər dilimizə nə qədər təsir etsə də, digər tərefdən, Azərbaycan ziyalılarının dilin saflığı və təmizliyi uğrunda mübarizəsi, ana dilimizin qorunmasına yönəldilmişdir. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində dil uğrunda mübarizə daha da sürətləndi. Dilin təmizliyi istiqamətində çox ciddi addımlar atılmağa başlandı. Tədqiqat işlərinin nəticəsi olaraq, dilçi alımların yaratdığı əsərlər Azərbaycan dilinin leksikologiyasına, qramatikasına, və onun semantik xüsusiyyətlərinin öyrənilməsinə yönəldilmişdir. Müxtəlif lügətlərin yaranması, ana dilini öyrənən əsərlərin meydana çıxmazı dilçi alımların və ziyalıların gərgin əməyi nəticəsində ortaya qoyuldu. Sözsüz ki, belə bir gündə dilçilik elmində Azərbaycan dilinin bu və ya digər sahələrini öyrənən alımların adını qeyd etməmək mümkün deyil. F.Köçərli, M.Dəmirçizadə, T.Hacıyev və başqaları Azərbaycan dilinin inkişafı istiqamətində çox ciddi elmi faktlara əsaslanan nümunələrlə çıxış etməyə başladılar. Onu da qeyd edək ki, Azərbaycan ziyalıları təbəqəsi, bir

dər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. "Hər bir Azərbaycan vətəndaşı, her bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilmelidir" deyən Ulu Öndər Heydər Əliyev dil uğrunda mübarizədə qətiyyət və principial mövqedən çıxış edirdi. 1978-ci ildə SSRİ rəhbərliyi milli dəyərlərə, dilə birmənalı yanaşlığı halda, Ümummilli Liderin qətiyyəti və məntiqi nəticəsində, Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxildi. Bu, dilimizə qarşı olan tələbkarlıq idi. Onu da bildirək ki, həmin illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş ardıcılıqla araşdırılıb, çoxcildlik "Müasir Azərbaycan dili" kitabları yaradılıb.

Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də Referendum yolu ilə qəbul olunmuş konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Hər hansı bir dilin dövlət dili statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formallaşması ilə, bilavasitə bağlıdır. İmpriya dövründə ana dilimizə qarşı edilmiş həqiqi aradan qaldırıldı, onun hüquqları qorundu və cəmiyyətdəki mövqeleri tam bərpa edildi. Müstəqilliyyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünənya xalqlarının ümumi yazı sistemində qoşulması üçün yeni perspektivlər açıldı və latin qrafikali Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə, müvafiq qanun qəbul olunması ilə nəticələndi. 1 Avqust Azərbaycan Dili və Əlifbası Günü kimi qeyd olunması ilə bağlı 9 avqust 2001-ci ildə Ümummill

mizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın programını verən tarixi qanunvericiliklərdir. Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü dil siyasəti Azərbaycan inkişafına öz töhfələrini verir. Prezident İlham Əliyev tərəfindən bir-birinin ardınca imzalanan "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Programı haqqında", eləcə də, "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında" sərəncamları Azərbaycan dilinin inkişafı istiqamətində növbəti addımlar oldu.

Dilimizi qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur və hər kəs bu işdə məsuliyyətlidir. Azərbaycan dili milli müstəqilliyyin, suvereniyin, istiqalənin, Azərbaycan ideologiyasının əsaslarından biri olduğundan, varlığımızı sübut edən bu məfhum müasir günümüzə qədər təkmilləşərək, xalqa təqdim olunub. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onuna birgə olmuş, onun təleyini yaşamış, üzləşdiyi problemlərle qarşılışmışdır. O, xalqın ən ağır günləndə belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub-möhkəmləndirmişdir. Ona görə də, xalqımıza ulu babalardan miras qalan bu, ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qoru-

vacib hesab olunur. Dilin təmizliyi uğrunda mübarizə aparan və milli dilin inkişafına ömürlərini həsr edən simaların və şəxsiyyətlərin qarşısında məsuliyyətliyik. Milli mətbuatda jurnalistin əsas materialı sözdür. Söz fikrin gerçekliyinin ifadəcisidir. Mətbuatda informasiya dil və söz vasitəsilə çatdırılır. Jurnalist peşəkarlığının əsas elementlərindən biri dildən istifadə ilə bağlıdır. Fikrin aydın və lakonik şəkildə çatdırılması, yeri geləndə, nitqdə hiss-həyəcan və emosiyaların duyulması, bəzən keşkinliyin, sərtliyin görməsi - bütün bunlar jurnalist üçün vacib hesab edilən amillərdir.

Azərbaycan mətbuatının Həsən bəy Zərdabının və "Ökinçi" dən qalan zəngin ənənələri vardır. Bu ənənələr "Ökinçi" etrafında toplaşanlar, habelə, sonrakı nəsil qələm sahibləri tərəfindən daha da zənginləşdirilib. Yetmiş illik sovet dövründə mətbuatın komunist ideologiyasına xidmet göstərədə, yenə inkişafdan qalmayıb, böyük peşəkar jurnalistlər dəstəsi yetişib. Müstəqillik dövründə, mətbuat və söz azadlığının tam bərqrər olduğu bir zamanda peşəkarlığın itməsinə, qəzetlərimizin səviyyəsinin aşağı düşməsinə heç nə səbəb ola bilməz. Dilin saflığı, səlistliyi uğrunda mübarizəyə qoşulan Zərdabi və onun silahdaşlarının ənənəsi milli mətbuatda qorunmalıdır. Xalqın danişq dilinə əsaslanaraq, ənənəni qorumaq və yenidən realllişərlərinə uyğun şekilde daha da zənginləşdirmək, mətbuatımızı daha da inkişaf etdirmək həm mənəvi, həm də vətəndaşlıq borcumuzdur.

Zümrüd BAYRAMOVA

Ermənistanda daxili ziddiyətlər dərinləşir

Ermənistan tərəfi, hər zaman ol-
duğu kimi, bu dəfə də cəbhə
xəttində törətdiyi təxribatı
Azərbaycanın üzərinə yuxmaq istə-
yir. Ümumiyətlə, Ermənistən zo-
rakılıqlarına, ölkəmizə qarşı etdiyi ci-
nayətkar hərəkətlərinə göz yuman
dünya birlüyü nəyə görə işğalçı ölkə-
nin bu addimlarına qarşı hüquqi ad-
dim atmır və yaxud hansıa tədbir
görmür? Müsahiblərimizin dedikləri-
nə görə, Ermənistən, gec-tez öz la-
yiqli cəzasını alacaq.

Millət vəkili Azər Badamov:
“Düşmənin hər bir təxribatının
qarşısı milli ordumuz tərəfindən
yüksek peşəkarlıqla alınır”



- Ermənistən, ardıcıl olaraq, cəbhə bölgəsində təxribatlara el atır. Amma düşmənin

hər bir təxribatının qarşısı milli ordumuz tərəfindən yüksək peşəkarlıqla alınır ve mütbəmadı olaraq, erməni əsgərləri tələf olur. Ermənilərin törətdikləri təxribatlar baş tutmadıqda, ölen hərbçini siyahidan silmək üçün Azərbaycanı günahlandırır. Həm də Ermənistən müdafia naziri Qarabağ səfər edir və safer çerçivəsində işğal olunan torpaqları Azərbaycana qaytarmaq fikrində olmadıqlarını səsləndirir. Bütün bunların kökündə bir məsələ dayanır - Ermənistən daxilində sabitlik yaratmaq və Paşinyan hakimiyətinə qarşı qalxmış xalqı sakitləşdirmək. Yeni Ermənistəndə vəziyyət heç də ürəkaçan deyil. Yeni müxalif partiyalar yaranmaqdadır. Daxili ziddiyətlər günü-gündən derinleşməkdədir. Paşinyan hakimiyəti isə Qarabağ münaqişəsinin birinci yerde olduğunu, Azərbaycanın təxribatlar törətdiyini, işğal olunan torpaqlarda məskunlaşma aparacaqları kimi sərsəm bəyanatlar səsləndirməklə, xalqı sakitləşdirmək istəyir. Burada en acı-naqalı məsələ odur ki, beynəlxalq ictimaiyyət ermənilərin həyasiqliqlarını susqunluqla, heç bir reaksiya vermədən qarşılıyır. Beynəlxalq güclər heç də insan haqlarının pozulduğu bölgələrdə ədalətin bərpası istiqamətində hərəkətə keçmirlər. Əger Ermənistənda və ya Qarabağda neft yataqları olsayıdı, təbii ki, o beynəlxalq güclər ədalətin bərpası üçün çoxdan ermənilərə təzyiq göstərildilər. Ermənistən borc içinde boğulan diləngi ölkədir. Ona görə də, beynəlxalq teşkilatların orada maraqları yoxdur və münaqişənin həllinə yaxından yanaşmırlar. Sadece, uzaqdan münasibət bildirmək kifayətlenirlər. ATƏT-in Minsk Qrupu, heç nə olma-

mış kimi, utanmadan danışqlar prosesinin davamından danışır. Burada, belə nəticəyə gəlmək olar ki, ATƏT-in Minsk Qrupu üçün maraqlısı, ateşkəs rejiminin pozulmasına baxmayaraq, müharibənin başlanmasına qarşısını almaq və status-kvonu saxlayaraq, problemin həllini uzatmaqdan ibaretdir. Onlar bilmirlər ki, bart çələyi bir gün erməninin başında partlaya bilər. Azərbaycanın səbir kasası dolmuşdur. Erməni təxribatları Azərbaycan hərbi birləşmələrini hər an aktiv rejimə keçməyə məcbur edə bilərlər. Əger Azərbaycan hərbi birləşmələri hücuma keçərsə, bu dəfə heç də aprel hadisəleri zamanı kimi 3-4 günlük müharibə ilə kifayət-lənməyəcəklər. Əger yenidən bu, baş verərsə, əminliklə deyə bilərəm ki, erməni ordu Azərbaycan torpaqlarında darmadağın ediləcək və Azərbaycan yenidən torpaqlarına sahib olacaq.

**Politoloq Elşən Manafov: “Ermənis-
tan bu gənə qədər etdiyi bütün
hərəkətlərinə görə caزانacaq”**

- Ermənistən təcavüzkar hərəkətlərinə dünya birliliyinin, ATƏT-in Minsk Qrupunda temsil olunan dövlətlərin göz yuması ikili standartların olmasından irəli gelir. Məhz ikili standartlar bugünkü beynəlxalq münasibətlərin və beynəlxalq hüququn baş aşrasına əvvəlib. Təessüflər olsun ki, beynəlxalq hüququn işlənməsində, hazırlanmasında zamanında söz sahibi olmuş dövlətlər bu gün özləri geosiyasi maraqlardan çıxış edərək, beynəlxalq hüququ iflic vəziyyətinə salıblar

və mövcud vəziyyətin də əsas səbəblərdən biri, məhz budur. Yəni Cənubi Qafqazda geosiyasi maraqların toqquşması, təbii ki, müyyən dövlətlərin, onların siyasi elitarlarının Ermənistən nazi ilə oynaması anla-mında qəbul olunur. Ümumiyətlə, Ermənistənla Azərbaycan arasında bu və ya diger danışqlar ərefəsində, təbii ki, Ermənistən tərəfi cəbhə xəttində ateşkəsi pozmağa çalışır. Burada da, Ermənistən məqsədi Dağılıq Qarabağ münaqişəsinin həllini uzatmaqdır. Bu gün Ermənistən işğalçı dövlət



oldunu hər kəs çox yaxşı bilir. Sadəcə olaraq, işğalçı ölkəyə layiq olduğu cəzani vermir. Bu da, ikili standartların olmasından irəli gelir. Ümid edirik ki, Ermənistən bu günə qədər etdiyi bütün hərəkətlərinə görə caزانacaq və layiq olduğu cavabı alacaqdır. Onsuz da, gec-tez Ermənistən işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılaçaq. Çünkü o torpaqlar Azərbaycanındır.

GÜLYANƏ

Avtomobildə gizlədilən siqaret və spirtli içkilər aşkarlanıb

Gömrükçülər avtomobilde gizlədilən siqaret və spirtli içkilər aşkarayıblar. Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətə Əlaqələr idarəsində AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük idarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstan'dan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes-Benz” markali avtomobil saxlanılıb



və sürücüsü şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı vətəndaş idarə et-

diyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobile “Nike” ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə keçirilən gömrük baxışı zamanı avtomobilin oturacaqlarının altında və yük yerində üzərində “Marlboro” yazılı 3000 ədəd siqaret və her biri 1 litr olmaqla, 17 ədəd üzərində “Nemirovska-yaya” yazılı spirtli içki aşkarlanıb. Fakt-la bağlı araştırma aparılır.

Azərbaycandakı bankomatların və POS-terminallarının sayı açıqlanıb

Iyulun 1-nə ölkə üzrə bankomatların sayı 2 min 571 ədəd olub ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 90 ədəd çoxdur. Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, bankomatların 1373-ü Bakıda, 1198-i isə digər şəhər və rəyonlarda yerləşir. Ölkdə banklar tərəfindən quraşdırılmış POS-terminallarının sayı 63 min 396 təşkil edib ki, bunun da 25 min 747 ədədi təmassız POS-terminallardır. Cəri ilin 6 ayında ötən ilin birinci yarısı ilə müqayisədə təmassız POS-terminallarının sa-

Paşinyan hakimiyəti vətəndaşları blok edir

Ermənistən-da hakimiyəti tənqid edən istifadəçiləri Facebook-da bloklamaq və “şikayət etmək” tapşırığı verilib. SIA Ermenistana məxsus aysor.am saytında yayılmış məlumat istinadən xəber verir ki, “Past” qəzetinin yazdigina görə Ermənistən hakimiyətinin “təşviqatı” sosial şəbəkələrdə və kütüvi informasiya vasitələrində idarə olunan və ya heç olmasa “dözümlü” informasiya mühitini təmin etməyin yeni metodlarını ortaya qoyub.



Qəzet yazarı ki, mənbənin bildirdiyine görə, əlaqələndiricilər davamlı monitoringlərin aparılması və hakimiyəti ən çox tənqid edən istifadəçilərin və informasiya agentliklərinin siyahısının hakimiyətə təqdim edilmesi tapşırığı verilib. Xüsusilə, Paşinyan hakimiyəti tərəfindən istifadəçilərin səhifəsinə “spam” göndərmək, səhifədən “şikayət etmək” və həmin səhifəni blok etmək tapşırılıb.

Manvel Qriqoryanın müdafiəsi barədə vəsatət rədd edilib

Məhkəmə Manvel Qriqoryanı həbs altına alıb. SIA Ermenistana məxsus aysor.am saytında yayılmış məlumat istinadən xəber verir ki, İrəvanın ümumi yurisdiksiya məhkəməsi Ermənistən Milli Məclisinin sabiq deputati Manvel Qriqoryanın müdafiə tədbirini dəyişdirmək barədə vəsatətini bir daha rədd edib.



Məlumatda görə, Manvel Qriqoryan iclasda iştirak etməyib, o “Nairi” tibb mərkəzindədir. Ele bu səbəblə də müdafiə tərəfi, müttəhimin sağlamlığını pis olması səbəbi ilə qətim-kan tədbirinin dəyişdirilməsini istəyib. Girov müqabilində onu sərbəst buraxmayı teklif ediblər. Prokurorluq müdafiə tərəfinin yeni dəlil getirmədiyiini bildirərək vəsatətə razılaşmayıb.

Daha 227 şəhidin 370 vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Prezident İlham Əliyevin müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya növbəti iclasında daha 227 şəhid üzrə 370 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub. Birdəfəlik ödəmələrin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır. Nazirliyin İctimaiyyətə əlaqələr və kommunikasiya şöbəsində AZƏRTAC-a verilən məlumatə görə, ümumilikdə 12 min 268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müyyəyen edilib. İndiyədək 11 min 294 şəhidin 16 min 764 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunmaqla, birdəfəlik ödəmə ilə təminat programı artıq 92,1 faiz icra olunub.



yi 26 faiz (5305 ədəd) artıb.

1 avqust 2019-cu il

Əli Kərimlinin manipulyasiyaları - faktlar və dəlillər

AXCP sədri şəxsi mənfəətləri üçün, hətta başqa dövlətlərin adından yalanlar uydurur

Sirr deyil ki, AXCP sədri Əli Kərimli, hətta neçə illər onçə, hər hansı bir məsələ üzərində oynadığı oyunbazlığını bir müddət sonra yenidən təkrarlayır. Misal üçün, bu yaxınlarda, o da bollı olmuşdu ki, Kərimlinin sosial şəbəkələrdəki trolları və söyüş qrupları elə özünün tapşırığı ilə onun bir neçə il əvvəl çıxış etdiyi videosunu paylaşıblar. Daha dəqiq desək, Rusiya telekanallarına istinadən yayılan həmin süjetdə aparıcı Amerika Birləşmiş Ştatlarının Azərbaycana qarşı sərt davranacağından söz açır. Qeyd olunur ki, ABŞ Kongresinin Helsinki Komissiyasının rəyi ilə rəsmi Vaşington Azərbaycan həkimiyətinə qarşı sanksiyalar tətbiq edəcək və yüksək ranqlı məmurların ölkəyə girişi qadağan olunacaq.

Özünü “birləşmiş müxalifatın lideri” kimi xalqa zorla sıriyan Ə.Kərimli elə sanır ki, o, həqiqətən də, düşərgədə “bir nömrədir”

Aparılan son araştırmalar neticəsində melum oldu ki, “Milli Şura” və AXCP üzvləri tərəfindən bəhəbəhlə yayılan həmin video 3 il əvvəl (!) efiyre gedib və öten müddətə orada eks olunan iddialar özüni doğrultmayıb. Yeni Ə.Kərimli növbəti mənfəətlərini ictimai rəyə sırişək üçün, hətta digər dövlətlərin adından yalanlar uydurur və bələliklə, Qəribin hər zaman onu öz diqqətində saxlaması görüntüsünü yaradır. Ortadakı real fakt budur ki, AXCP sədri, sadəcə, gündəmdə qalmaq üçün növbəti manipulyasiyalarla məşğul olur. Ancaq bu da son deyil... Misal üçün, hələ də melum və təxribatlılığı söykənən “19 yanvar mitinqi” üzərində bələflər edən Ə.Kərimli öz köhnə küçə təfəkküründə çıxışlar edərək, bütövlükde, Azərbaycan dövlətinin yürütdüyü siyasetə qarşı ən murdar iftiralarını atır, bununla, “mən də varam” deyib, siyasi arenada var-gəl edir. Özünü “birləşmiş müxalifətin lideri” kimi xalqa zorla sıriyan Ə.Kərimli elə sanır ki, o, həqiqətən də, düşərgədə “bir nömrədir” və s. Fəqət, gəlin görək, hər hansı müsavatçı, ADP-çi, AXP-çi, KXCP-çi, “REAL”-çi və s. müxalifətçi partiya temsilciliyi onu özüne “lider” hesab edirlərmi? Ümumiyyət

yətə, pul gücünə mitinq keçirib, bunu “ümumxalq narazılığı” kimi təqdim edən Kərimli, bütövlükde, 2500-3000 nəfəri “Azərbaycan xalqının etirazı” kimi qiymətləndirirsə, buna onun haqqı çatır mı? Əlbəttə ki, yox!

Ə.Kərimli onun yolunda baş qoymağa hazır olan və bunu əməllərində dəfələrlə sübut edən insanları ən çətin günlərində ortaçıda buraxaraq yalnız öz mənafeyini düşünüb

Onu da qeyd etmək yerinə düşərdi ki, Ə.Kərimlinin yanında olub, onun yolunda başından belə keçməyə hazır olan, amma sonra ondan uzaqlaşmağa məcbur qalanlar, yaxşı bilirlər ki, bu ünsür ən yaxın ətrafına, yumşaq desək, həmişə arxa çevirib. Ə.Kərimli bələlərini ən çətin günlərində, ortaçıda buraxaraq, yalnız öz mənafeyini düşünüb. Ona görə de, xatırlatmaq yerinə düşərdi ki, AXCP-nin mərhum lədi Əbülfəz Elçibeyin vəfatından sonra partiyada böyük yarpaq töküdü, ardından da, ümumiyyətə, ağlı başında olanların oradan uzaqlaşmaları prosesi başlamışdı.

Bir zamanlar sıralarında dünyaca məşhur alimlərin, siyaset adamlarının, fəal media təmsilçilərinin və perspektivli gənclərin toplaşduğu Ə.Kərimli AXCP-si bu gün



suyu qurmuş dəyirman kimidir.

Azər Həsrət: “Əli Kərimlinin cibində 4 min dollar pul ola-ola, 200 dollar dərman-pulu istəyən cəbhədəsına “cibimdə bir qəpiyim də yoxdur” deyib”

Bu arada, vaxtilə eks-düşərgəde - müxalifətde temsil olunan Azər Həsrətin bir xatırlatmasını ya-da salmaq yerinə düşərdi. “1990-ci illərin əhvalatıdır. Adlar belli olsa da, heç birini qeyd etmək istəmirəm. Yeni bu məsələde adı keçə biləcək şəxslər yetərince ləyaqətli siyasi feallardır və onların bunu arzu etməyəcəyini düşündürüm üçün adsız yazıram” deyə xatırladan A.Həsrət əlavə edib: “Əli Kərimli Xaqani 33-dəki otağında kən, onun yaxın ətrafındakı adamlardan biri de otaqdaymış. Bu zaman başqa birisi içəri daxil olub, Kərimliyə düz 4 min dollar pul verir. O dövrlər üçün böyük pul sayılan bu məbleyi Ə.Kərimli alıb sakitcə cibinə qoyur. Pulu gətirən otaqdan çıxdıqdan sonra partiya rəhbərliyində təmsil olunan başqa bir şəxs içəri daxil olur. Bu adamın uşağı xəstəymiş, ehtiyacı varmış. Kərimlidən 200 dollar pul istəyir. Aldığı cavaba inanıb, otaqdan çıxır. Kərimli deyir ki, cibimde bir qepik də pul yoxdur. Bayaqdan olanları seyr edən digər partiya yoldaşı, sözün həqiqi mənasında, şok vəziyyətinə düşür. Çünkü az önce, məhz onun gözü qarşısında Kərimliyə 4 min dollar verilmişdi.

İki yüz dollar istəyən də təsadüfi adam deyildi, Ə.Kərimlinin ən yaxın arkadaşı idi...

Bir də mənim “Azadlıq” qəzetiñde işlədiyim dönmələrin (1998-2005) gerçəkləri var. Hər keçən gün qəzətədə durum gərginleşirdi. İşçilərə maaş və qonarlar vermək probleme dönmüşdü. Aylarla pul ala bilməyən jurnalçılar, sözün həqiqi mənasında, dözləməz vəziyyətdə idilər. Pul istəyəndə, deyilirdi ki, yoxdur. Bəhanə kimi də hakimiyyətin “Azadlıq”ı sıxışdırması üzündən qazanc əldə edə bilməmələrini səbəb götərildilər. Biz də inanırdıq. Çünkü ərəkdən bağlı olduğumuz siyasi cəbhədə bizi kimse aldadacağına, bizdən belə istifadə edəcəyini ağılmıza belə gətirmirdik. Amma üstündən illər keçəndən sonra, bəlli oldu ki, məhz həmin illərdə Qerb təşkilatları “Azadlıq” qəzətinə yüz minlərlə dollarlıq qrantlar ayırmış. O pullardan bizim heç xəberimiz belə olmayıb...

Üçüncü bir olaysa birbaşa özümle bağlıdır. 2005-ci ilin parlament seçkilərində “Azadlıq” blokunun vahid namizədi kimi, 56 sayılı Xaçmaz kənd seçki dairəsinə çox səs getirən bir kampaniya aparılmışdır. Varlı adam olmasam da, əlimdəki bütün pullarımı xərcləmişdim. Seçki bitmiş, bizim cəhdərimiz əbəs olmuşdu. Çünkü güvəndiyimiz siyasi qüvvələr mənim kimi neçə-neçə insanın ümidiyəni belə də hakimiyyətlə hansıa özlərinə bəlli olan sövdələşmənin güdəzənəyə vərmişdim. Lakin sözüm bunda deyil. Sözüm ondadır ki, Ə.Kərimlinin dəstəsi həmin ilin de-kabrinde “Azadlıq” qəzetiñdeki otağımı iki günün içinde əlimdən aldı. Özü də, ultimativ şəkildə mənə dedilər ki, təcili otağı boşalt. Açığı, əvvəl bunun bir zarafat olduğunu sandım. Amma sonra göründə ki, bunlar zarafat etmirlər, barmağımı dişledim. Ə.Kərimli ən pis günümde mənə arxadan zərbə vurmuşdu. Sonrakı illərdə bunun səbəbini öyrənməyə çalışdım.

Hətta onun yaxın ətrafındaki adamlardan söz salıb, bunun niyə baş verdiyini öyrənməyi də xahiş etdim. Cavab geldi ki, “Azər Həsrət icarə haqqını ödəyə bilmədiyi üçün otaqdan çıxarılb”. Güllüş doğuracaq bir cavabdı. Çünkü məni “Azadlıq” qəzətinə, elə Ə.Kərimlinin özüne de hansıa “icarə haqqı” bağlamırdı. Biz bir siyasi cəbhədə idik və mən o dönmələrdə bu adımı özümə lider kimi qəbul edirdim, onun yolunda, sözün bütün anlamlarında, canımı belə fəda edəcək qədər ürəkliydim. Bu adamsa, hələ də özüne bəlli olan səbəblərdən, bir çoxları kimi məni də yele verdilər. Gədərlər və özlərini heç nəyin uğrunda xərcləmiş olalar. Aldanmasınlar deyə yazdım bu yazını. Siyasetdə tükənmiş Ə.Kərimlinin “mitinq kontoru”nda rol alan digər şəxslər - Cəmil Həsənli və Gültəkin Hacıbəyli haqqında isə, bələrkədən, heç nə yazmırıam. Zaten, o dərəcədə tükənmişlər ki, son sığınacaq yeri kimi, Ə.Kərimlinin yan-yörsəni seçmişlər. O yan-yörin də nə halda olduğu gün ki-mi ayındır...

Bələliklə, faktlar ortadadır və AXCP sədrinin simasızlığının ifşa-sını biz deyil, onunla illərdir bir yerde addımlılaşmış insanlar edirlər. Biz onun da şahidi olmuşuq ki, Ə.Kərimliyə görə təhsillərini, ailə-lərini belə atanlar, həyatlarını kor-layanlar bu günün özündə AXCP sədrinin nə qədər siyasi dibir bir kəs olduğunu, gec də olsa, dərk edirlər. Hətta “siyasi mehbəs” kimi insanları içəriye atdırın, sonradan onların talebələri ilə maraqlanma-yan Ə.Kərimlinin bundan bəter əməllərini də sübut edən çoxsaylı faktlar mövcuddur. Təessüf ki, bu gün onun yanında olan bəziləri hələ də bu gerçəkliliyi anlaya bilmirlər. Anladıqdan sonra isə, çox gec olur...

Rövşən NURƏDDİN OĞLU

Ermənistan mətbuatı nə yazır?

“Hayastani anrapetutyun”: “2025-ci ildən Ermənistanda depopulyasiya başlayacaq”

gərə, artıq 2025-ci ildən Ermənistanda depopulyasiya başlayacaq”.

“Jamanak”: “Bako Saakyanın istefası müzakirə edilir”

“Jamanak” qəzeti isə yazır ki, işgal olunmuş Dağlıq Qarabağdakı separaçı rejimin “presidenti” Bako Saakyanın istefası gözlənilir. “Art-sax”da (dırnaqlar bizimdir-R.) kompromis varianta görə, Bako Saakyanın istefası və “növbədən-kənar prezident seçkiləri”nin keçirilməsi müzakirə olunur” deyə ya-

zan erməni neşri, məhz bu halda, Samvel Babayanın “prezident seçkiləri”ndə iştirak etməyəcəyini qeyd edib: “Lakin onun rəhbəri olduğu partiyasına 2020-ci ilin ya-zında gözənlənən “parlament seçkiləri”ndə imkan verilecek” deyə nəşr bildir.

Qeyd edək ki, Samvel Babayan “DQR”in “presidenti” Bako Saakyanın istefasını tələb edir.

“Past”: “Daşnaksyutun bəyanatla çıxış edəcək”



qəzet qeyd edir: “Məhz fəal müzakirələrdən sonra partiya bəyanatla çıxış edəcək.

Tərəflədaq ki, “Daşnaksyutun” tərəfdarları yenidən həbsə atılan Robert Koçaryanın tərəfdarlarıdır-lar və Nikol Paşinyanın Ermənistani idarə edə bilməmkədə suçlayırlar.

Rövşən

Yenilikçi müxalifət dağıdıcılaraya meydan oxuyur

Son vaxtlar, xüsusilə, axrinci prezident və parlament seçkilərindən sonra ölkə müxalifətində fəaliyyət göstərən bir çox siyasetçilər təmsil olunduqları düşərgənin köklü şəkildə yeniləşməsi barədə müxtəlif ideyalarla çıxış edirlər.

Hətta bu dövr ərzində, özlərini aparıcı müxalifət partiyası qismində təqdim edən AXCP, Müsavat və s. tipli siyasi təşkilatlarda ciddi böhranlar yaşandı, parçalanmalar baş verdi, hətta yeni qurumlar belə yaradıldı. Misal üçün, Müsavatın sonuncu qurultayında baş vermiş saxtakarlıqların ardınca partiya başqanının müavini olmuş Qubad İbadoğlu və onu dəstəkləyən müsavatçılar istefaya gedərək "Azerbaycan Demokratiya və Rifah" adlı hərəkat etrafında birləşdilər. Müsavat divanının üzvü Tural Abbaslı və ətrafi "Ağ Partiya" yaradaraq ayrıca fəaliyyətə keçidilər. AXCP-də də bənzər hallar yaşandı və bu gün, iller öncə, bir nəçər yere parçalanaraq ayrı-ayrı partiyalar şəkildə fəaliyyət göstərən siyasi təşkilatlara, daha biri də əlavə olundu ki, bu da, Razi Nurullayevin sədrini olduğu alternativ AXCP-dir. Həmçinin, "REAL", "Milli Şura" və s. birliliklərdə də keskin parçalanmalar və ziddiyetlər yaşandı. Beləliklə, hazırda düşərgədə yenilik barədə danışan tərəflər, əslində, öncəki rehbərliklərini siyasi arenadan çıxıda etmək məqsədləri ile mövcud



addimlarını atırlar. Lakin bütün bunnular rəğmən, onların sözügedən kontekstdən etdikləri çıxış və düşüncələri maraqlıdır.

"Ağ Partiya"nın sədrini Tural Abbaslı: "Yenidən cəmiyyəti müxalifətə inandırmaq asan məsələ deyil"

Məsələn, sabiq müsavaatçı funksioner, Arif Hacıliyə və onun partiyadaxili klanına qarşı barışmaz mövqə sergiləyən "Ağ Partiya"nın sədrini Tural Abbaslı müxalifətönlü mediaya - "Cümhuriyyət" qəzetinə verdiyi açıqlamasında bildirib ki, müxalifət düşərgesində yeniliyin elə olunması indiki zamanda çox çətin bir prosesdir və bu, onların müəyyən qədər vaxtlarını ala bilər. Belə ki, uzun müddət tərefdarlarına yalan danışmış, boş vədlər vermiş "ləderlər" bu vasitə ilə özlərini xalqdan təcrid ediblər. SİTAT: "Yeni və müasir dünya siyasetinə cavab verən siyasi qüvvələrin özlərinə yer etməsi

çətin prosesdir. Cəmiyyətlə işləmək və yenidən cəmiyyəti müxalifətə inandırmaq asan məsələ deyil".

"Bizdən qabaqcılınarın yaritmadı siyaseti nəticəsində, "müxalifət" sözüne insanlar inanmaq istəmir"

T.Abbaslı hazırda uğurlu fəaliyyət göstərə bilməmələrinin əsas basıkarlarının da müxalifət "ləderlərinin" olduğunu bildirib. Onun sözlərinə görə, indiki şərtlər altında işləmək çətindir, çünki ənənəvi müxalifətin cəmiyyətə vurduğu zərbənin əvezini də onlar - yenilikçilər ödəyirlər. "Bizdən qabaqcılınarın yaritmadı siyaseti nəticəsində, "müxalifət" sözüne insanlar inanmaq istəmir" deyə etiraf edən "Ağ Partiya"nın sədrinə görə, ötən müddət ərzində, dəymış ziyanı tezliklə bağlamaq mümkün deyil. O, qeyd olunanlarla yanaşı, hakimiyətə dialoq mühiti-nin yaradılmasının da tərəfdarı oldu-

ğunu hesab edir. "Həzirdə özümüz, qurduğumuz platformanı cəmiyyətə təqdim etməyə çalışırıq. Hakimiyət-müxalifət münasibətlərinin düşmənçilik yox, dialoq zəminində qurulması üçün mübarizə aparırıq. Dünənə qədər müxalifət - iqtidár münasibətləri qeyri-ciddi ənənələr üzərində bərqrər idi. Biz bu mənzərəni dəyişməyə çalışırıq. Hesab edirəm ki, bu vəziyyət dəyişəcək".

Əslində, kifayət qədər sivil və müxalifətçiliyin siyasi mədəniyyəti istiqamətindən çıxış edən T.Abbaslı cəmiyyətin də əvvəlki kimi olmadığını bildirib, insanların köhne müxalifət "ləderləri" kimi meydən təfəkküründən uzaq olduğunu vurğulayıb. "Cəmiyyət artıq əvvəlki kimi deyil və bir sıra siyasi partiyaların əllərində olan qəzetlərlə öz fikrini formalaşdırır" deyən partiya sədri bu istiqamətdə fəaliyyət göstərəcəklərini deyib: "...Biz bu istiqamətdə işlərimizi davam etdirsek, cəmiyyət bizə inanaraq, bizi qəbul edəcək. Proseslər, bununla, yeni mərhələyə keçəcək".

"Ənənəvi müxalifət isə geri çəkilmək istəmir, hətta kürsülərində yubiley yaşılarını qeyd edən partiya sədrləri var"

Eyni prizmadan alternativ AXCP rəhbərliyi də çıxış edir. Məsələn, Razi Nurullayevin sədrini olduğu bu partiyanın funksioneri Ehtiram Mehdiyevə görə, ölkə müxalifətinin durumu acinacaqlı haldadır. Partiya sə-

lahiyyətlisi bildirir ki, dağıdıcı müxalifət, prosesləri elə bir istiqamətə yönəldilib ki, insanlar yeni simalara və yeni liderlərə ehtiyac hiss edirlər. SİTAT: "Yeni dönmə və yeni mübarizə lazımdır ki, bu problemləri həll etsin. Biz Azerbaycan Xalq Cəbhəsi Partiyası olaraq, bu yöndə fəaliyyətimizi aparırıq".

Alternativ AXCP-nin sədr müvəni, onu da deyib ki, təmsil etdiyi siyasi təşkilatın rəhbərliyi Əli Kərimli, Cəmil Həsənli, Arif Hacıli və s. bənzər "ləderlər" kimi boş-boş və cəfəng düşüncələrə qapılmışdır. "Biz boş vədlər vermirik, dəyişiklik üçün öz gücümüzü ortaya qoyacaqıq" deyə qeyd edən E.Mehtiyev iddiyalarında sona qədər qalacaqlarını və radiikal baxışı olan köhnəlmış və nimdaş müxalifəti sıradan çıxaracaqlarını vurğulayıb: "Ənənəvi müxalifət isə, geri çəkilmək istəmir, hətta kürsülərində yubiley yaşılarını qeyd edən partiya sədrləri var".

Rövşən RƏSULOV

"Təhsil avtobusu - Nəsimi" yay məktəbi Bakcell şirkətinin dəstəyi ilə reallaşıb



Azerbaycanın İlk Mobil Operatörü və Ən Sürətli Mobil Internet Provayderi Bakcell şirkəti "Azerbaycan üçün öyrət" təhsil programı çərçivəsində təşkil olunan "Təhsil avtobusu - Nəsimi" yay məktəbinin keçirilməsinə dəstək göstərib.

"Nəsimi" ilinə həsr olunan "Təhsil avtobusu - Nəsimi" yay məktəbinin əsas məqsədi şagirdlərin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və dünyagörüşünün formallaşmasına

təsir etmək, onların dərsə marağının artmasına şərait yaratmaq və məktəblilərə Nəsimi yaradıcılığını tanıtmadır.

İyulun 23-dən 29-dək davam edən "Təhsil avtobusu - Nəsimi" yay məktəbi Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə seyahət edib. Yay məktəbi çərçivəsində bu bölgələrdəki məktəblərin akademik göstəriciləri zəif və orta olan 200-ə yaxın şagirdi her biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən keçirilən peşə, natiqlik, incəsənət, fərdi-inkışaf təlimləri və intellek-

tual yarışlarda iştirak edib. "Təhsil avtobusu - Nəsimi" yay məktəbi Təhsil Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi və "Kapital Bank"ın əsas dəstəyi, "Bakcell", "Paşa Həyat Sığorta" və "Optimal" şirkətlərinin dəstəyi və digər şirkət və təşkilatların tərefdaşlığı ilə həyata keçirilib. Bakcell şirkəti ənənəvi olaraq layihə ərzində iki min kilometrdən çox məsafə qət etmiş "təhsil avtobusu"nda yüksək sürətli internet bağlantısını da təmin edilib.

Uşaqların inkişafı və təhsilini xüsusi diqqət merkezində saxlayan Bakcell şirkətinin həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət programı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir. Xatırladaq ki, ilin əvvəlində Təhsil Nazirliyi, Bakcell və "AzEduNet" şirkətləri arasında əməkdaşlıq protokolu imzalanıb. Bu əməkdaşlığın məqsədi ucqar kəndlərde yerləşən 700-ə qədər ümumtəhsil müəssisəsində Azərbaycan Təhsil Şəbəkəsi vasitəsilə internet və şəbəkə xidmətlərinə çıxışın təmin edilməsidir. Əməkdaşlıq çərçivəsində hər ümumtəhsil müəssisəsi Bakcell şirkəti tərəfindən təmənnəsiz olaraq 3 il müddətində inzibati-idarəetmə məqsədləri üçün aylıq internet trafiki və data kartla təmin edilir.

"Nar"-in rominq paketinə qoşul, səyahətdən zövq al!

Xidmətlərini hər zaman abunəçilərin tələblərinə uyğun şəkildə formalasdırın "Nar", səyahətsevər



Xidmətlərini hər zaman abunəçilərin tələblərinə uyğun şəkildə formalasdırın "Nar", səyahətsevər neçiləri üçün sərfəli rominq paketləri təqdim etməkdədir. Rominq paketlərinə qoşulmaqla siz "WhatsApp"-da pulsuz yazısa, sərfəli zəng və internətdən yararlanaraq səyahətinizi daha da rahatlaşdırıbilərsiniz. Təqdim olunan sərfəli şərtlər abunəçilərin də diqqətindən kənardə qalmayıb. Son bir ilde "Nar"-in rominq paketlərindən istifadə edənlərin sayı 66% artıb.

"Nar" abunəçilərinin isteklərini nəzərə alaraq, dörd müxtəlif rominq paketi təqdim edir. Belə ki, "Roaming 9" paketi abunəçilərə 500 MB internet, "Roaming 15" paketi 500 MB internet və 50 dəqiqə, "Roaming 18" paketi 1 GB internet, "Roaming 28" paketi isə 1 GB internet və 100 dəqiqə təklif edir. Xüsusilə qeyd etmək lazımdır ki, "Roaming 18" və "Roaming 28" paketlərində "WhatsApp" yazışmaları tamamilə pulsuzdur, yəni bu trafik sizin internet paketinizdən çıxılmayacaq.

Qeyd edək ki, rominq xidmətləri "Nar" abunəçiləri tərəfindən ən çox qoşu Türkiye, Gürcüstan, Rusiya, eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri və Ukraynada istifadə edilir. Şəfəri edilən paketdaxili internet və dəqiqliğin balansını yoxlamaq üçün *777#20#YES kodunu yığmaq lazımdır. "Roaming 9", "Roaming 15" paketlərinin istifadə müddəti 5, "Roaming 18" və "Roaming 28" paketlərinin istifadə müddəti isə 15 gündür. Rominq paketləri haqqında daha ətraflı məlumatı nar.az saytından və ya 777 nömrəsinə "R" göndərmək əldə etmək olar.

1 avqust 2019-cu il

Partiyalararası gərgin münasibətlər yenidən qızışır

Müsavat və AXCP arasındaki vəziyyət daha çox qabarır

Zaman-zaman Müsavatda baş verən istefaların ardınca, cəbhəçilərin istefə verənləri öz tərəflərinə cəlb etmək cəhdləri yeni qalmaqalların yaranmasına səbəb olub. Xüsusiylə, sosial şəbəkələrdə baş alıb-gedən söyüş və təhqirlərdən də, aydın görünür ki, budəfəki savaş, daha amansızlılığı ilə seçiləcək.

AXCP sədri Ə.Kərimliinin adamları Arif Hacılini məsxəreyə qoyaraq, onun başşanlığı dövründən onlarla insanın partiyani tərk etdiyini yazar, həmçinin, onu idarəcilik qabiliyyətinə malik olmadığını iddia edirlər. AXCP-nin əbədi və əzeli "mehriban düşməni" olan Müsavat partiyası ilə də münasibətlərinin son həddədək pisləşməsi, köhnə məsələlərin qabardılması, illər öncə, yaşınan dava-dalaşlar bir daha bütün kartları açığa çıxarmış olur.

Müsavatın saxtakarlıq yolu ilə seçilmiş başqanı Arif Hacılı Əli Kərimlini "vurmağa" səy göstərir

Onu da xatırladaq ki, "Milli Şura"daki "müttefiqlik-dən" önce, onlara birləşmə təmsil olunan hər iki partiya "lideri" son anda azığın düşmənlərə əvərlərək, bir-birlərinin siyasetlərini həzm etməyiblər. Tarihe ekskurs edərək, bəzi məqamları xatırladaq. Məsələn, həle 2000-ci il parlament seçkilə-



Müsavatçıların AXCP sədri Əli Kərimliyə qarşı antipatik hissələri "palaṭa"nın parçalanması ve dağılması ilə müşahidə olunmuşdu

rində Müsavat partiyasının başqanı Isa Qəmbər mərum Elçibeyin xeyrinə geri çəkilməyərək, öz namizədliliyini irəli sürmüdü. O, həmin vaxtlar mətbuatə müsahibəsində qeyd etmişdi ki, əgər Ə.Kərimli öz partiya liderinə "bitmiş siyasetçi" damğasını vurursa, nəyə görə də, Müsavat partiyası öz siyasi ambisiyasını irəli sürməməlidir.

Bu gün də eyni məsələ təkrar olunur. Müsavatın saxtakarlıq yolu ilə seçilmiş başqanı A.Hacılı eyni ifadələrlə Ə.Kərimlini "vurmağa" səy göstərir. Məsələn, o öz əvvələsinə deyib ki, Ə.Kərimli vaxtile idarı Elbülfəz Elçibeyə xəyanət etdi, onu devirərək, AXCP-ni elə aldı. Müsavatda isə, pis-yaxşı başqan dəyişikliyi oldu və bu, seckilər yolu ilə reallaşdırıldı. Yeni A.Hacılı demək istəyir ki, İ.Qəmbərin başşanlıqlıdan getmesi Elçibeyin AXCP sədrliyindən qeyri-formal şəkildə uzaqlaşdırılması ilə bənzər deyil. Ona görə də, o, həm də keçmiş elçibeyçi kimi mərhum idərinin qisasını Kərimlidən alməq niyyətindədir.

Beləcə, 2013-cü ilin "Mil-

li Şura" olaylarına qədər hadisələr davam etdi. İndi isə, növbəti və daha keşkin savaşın baş qaldırması an məsələsinə çevrilib. Artıq 6 ildir davam edən növbəti savaş bu kontekstdə müşahidə olunmaqdadır.

Lakin onu da xatırladaq ki, "Milli Şura"dan önce, artıq fealiyyətinə xitəm verilmiş "İctimai Palata"da bu kimi halların yaşanması davamlı olub. Müsavatçıların AXCP sədri Ə.Kərimliyə qarşı antipatik hissələri "palaṭa"nın parçalanması və dağılması ilə müşahidə olunmuşdu. Göründüyü kimi, yarandığı gündən yalnız aşırı radikal düşərgənin inhisarı uğrunda mübarizə ilə yadda qalan, şəxsi maraqların vəsítəcisinə çevrilen fikir ayrılığı, artıq tam aydınlığı qovuşduğu üçün keçmiş "müttefiqlər" bu cür açıq savaşa başlamaq məcburiyyətindədirler. Çünkü hansıa əməkdaşlıq nağılı artıq partiya üzvlərinə belə inandırıcı görünür. Mübarizə o qədər açıq müstəvidə gedir ki, A.Hacılı ilə Ə.Kərimlinin bir-birlərinə qarşı apardıqları kampaniya sıravi partiya üzvləri tərefindən də, hiss edilir ki, özünü sosial şəbəkələrdə tam cılpaqlığı ilə sərgiləməkdədir.

Bələliklə, yenidən başlanıdilan əks-təbliğat kampaniyası isə, növbəti mərhələyə kecid alıb. Bu kimi davamıyyət isə ənənəvi müxalifətin fiasko tendensiyasının realaşmasına yetərincə təkan vermiş olacaq.

Rövşən RƏSULOV

Müxalifət düşərgəsində növbəti qarşidurma

AXCP-Müsavat arasındakı qarşidurma yenidən gündəmə gelib. Doğrudur, bu ziddiyetlərin baş vermesi nə birinci, nə də sonuncu deyil. Necə deyərlər, "iki qoçun başı bir qazanda qaynamaz" iddiasında olan hər iki partiya "liderləri" 25 ildir ki, boş və köhnəlmış təfəkkür "mənəm-mənəm"liklərdən el çəkmirlər. Bugünkü ziddiyətin səbəbi isə, AXP sədri Pənah Hüseynin Isa Qəmbərə dəstək olmasına və "Isa Qəmbər başqan olmasa da, öz yerindədir", Əli Kərimli isə, düşərgənin öz qarasıdır" deməsi aləmi bir-birinə qatıb.



səfər edən terzdə, aydınlıq getirərək bildirib ki, P.Hüseyn demək istəyib ki, o, partiyaların başqanı olmasa da, oranı idarə edir, eyni zamanda, "ana müxalifəti" olaraq, öz yerindədir.

Növbəti keşkin qıcıqın yaranmasına, digər bir səbəb isə, P.Hüseynin "Müsavat başqanı Arif Hacılı heç vaxt istəməz ki, partiyaların növbəti qurultayında İ.Qəmbər yenidən öz yerinə geri dönsün" deməsi olub. Göründüyü kimi, ikibaşlı oyun oynamaya adət edən dağdıcı düşərə sakinləri ara qarışdırmaq üçün qəşinməyən yerdən qan çıxarmağı siyasi mübarizə hesab edərək, sakit otura bilmirlər. Görünür, elə buna görə də, ortada qalıqlar. Digər tərfdən, AXCP sədri Ə.Kərimli əzəli və

əbədi düşməni elan etdiyi Müsavatın "ana müxalifət" partiyası olmasına qarşı fealiyyət göstərməkdədir. Nəticədə, AXP sədri P.Hüseynin fikirləri hər iki siyasi müxalifət partiyalarında keşkin qıcıq yaradıb.

Bələliklə, fakt budur ki, P.Hüseyn, quyuya daş atıb və bu daş, quyu əvəzinə, iki partiyaların - AXCP-nin və Müsavatın bostanına gedib düşüb. Bu hal isə, daha bir ehtimalı şərtləndirir - P.Hüseyn, kimsədən gizlətmədiyi Qəmbərperəstliyini, indi açıq-aydın sərgiləyir, yəni reklam edir. Burada isə, Müsavatın eks-başqanı ilə müəyyən razılaşmanın da olduğunu istisna etmek olmaz. Daha doğrusu, İ.Qəmbər elində olan son ricaqlarını istifade edib, müxalifətə yeni statusda - "ana müxalifət" lideri statusunda geri dönməyi qarşısına məqsəd qoyub. Ancaq Göründüyü kimi, bu, ona elə də asan başa gelməyəcək. Çünkü onun qarşısını kəsən iki siyasi müxalifət partiyasının radikal baxışlı rəhbərləri var - Əli Kərimli və Arif Hacılı.

Rəfiqə HÜSEYNOVA



YÜRÜŞLƏRDƏN SOSİAL ŞƏBƏKƏLƏRƏ

RƏFIQƏ

Özlərinin dedikləri: "Müxalifətin üzqaraları içimizdə olan bir-iki nəfəri də üzüqara edib, indi də üz tutmuşuq sosial şəbəkələrə". Nə yaxşı ki, bunu deməyə "cürəti" çatanınız var. Ancaq ölkəmizin bir uğurunun və yaxud da keçirilən hər hansı beynəlxalq tədbirlərinin müsbət nəticəsini görəndə destruktivlər, radikal-lar, dağdıcılar, anarxistlər, "siyasi mü-hacirlər" və bütün bunların vahid ad altında siyasi fahışəlik edənləri dərhal ağız-ağıza verib hürüşməyə başlayırlar. Mitinqlərdən bir şey çıxmadiğini görüb, yürüşlərdən sosial şəbəkələrə keçiblər. Bir də birinci dəfə deyil ki..??

Hər dəfə dövlət rəhbərinin verdiyi müvafiq ferman və sərəncamların mürekkebi qurumamış, başda Əli Kərimli olmaqla, onun həndəverindən qurraq bulayıb, quraq qisanlar dərhal hərəkətə keçir, ister sosial şəbəkələr, ister aksiyalarda "millət" və "dövlət" bağırmaları ilə, məhz xalqın və dövlətin rifahi üçün atılmış addimlardan açıq-aşkar, hətta ermənilərdən də betər tərzə qırıqlarıllar. Bu qıcıqlanma ilə de düşməncilik mövqelərinin nümayiş etdirirlər. Bu da, təccübülü deyil. Şikəst təfəkkür, saxta əməl, baxan göz kor, eşidən qulaq kar. Çünkü bir millətin səmərə görməsi üçün atılan addıma yalnız düşmən ağız əyər, Ə.Kərimli və onun siyasi "tərəmələri" olan "siyasi mühacir"ləri əydilər ağızlarını, həle bir az da o tərəfə keçərək, dövlətin bu addımını özlərinin "qələbəsi" kimi təqdim etmək qədər arsılıqlı, heyasızlıqla, idbarlıqla və mitinq çağırışları etdilər. Nə deyəsən, belə şərəfsiz və əxlaqsızlar? Bu xalqın, bu dövlətin haqqını yediyinizə görə LƏNƏT OLSUN SİZİN İYLƏNMİŞ, ERMƏNİ ÜFÜNTƏLİ CƏMDƏYİNİZ! "Bağıq başından iyənər" el məselini xatırlayaq, qəti şəkildə deyə bilirik ki, belə şərəfsizlik edənlərin baş siyasi fahışəsi də, məhz elə Ə.Kərimlidir! Bu, o Ə.Kərimlidir ki, ölkəmizin son 16 illik uğurlu işlərinə, bu işlərdə DÖVLƏT-XALQ BİRLİYİNDƏN qəşinməyə düşən Ə.Kərimli yənə də yürüş edib, çox sevdiiyi klaviaturasına və daxilindəki tükənməz erməni xisəltliyini sosial şəbəkə vasitəsi ilə söndürməyə çalışıb. Sən demə, dövlət xalqından "qorxurmuş" və bu da, "faydalı" bir zədiyim-filan... Yəni demək istəyib ki, guya hakimiyyət hər dəfə bunların haray-sivənindən "qorxaraq", sözügedən addımları atır (?!). Bax, budur, ermənisifləti gəda? Bu gəda həle də qanmı ki, hakimiyyət xalqdan "qorxmur", əksinə, xalqına xidmət edir, xalqının dərdinə-sərincə yanır, xalq üçün bütün imkanlardan istifadə edir və ona görə edir ki, XALQ HAKİMİYYƏTİN MƏNBƏYİDİR! Bir də dərk etməyə nə əqli, nə də əxlaqi imkan vermir. İller boyu rusun, farsın, erməninin, ingilis, amerikalının, norveçlinin maşası, quyuqbulayani ola, belə əxlaqsızdan və mənəviyyatını, bütünlük, qrantlara satan bir nakəsdən başqa nəyi gözləmək olar?! Pul məqabilində, mitinqə qatılan 2800-3000 nəfər qaraguruşunu şəkil çəkdirib, ondan arayış alaraq, Avropaya "siyasi mühacir" statusunda getmək istəyən tör-töküntüləri xalqla səhv salan Ə.Kərimli kimi nəslinəcabətini erməniləşdirən nacinsdən nə gözləmək olar? Əslində, ortada təccübənəcək heç nə yoxdur. Hakimiyyətin uğurlarını "müxalifətin qələbəsi" kimi zorla xalqa sırmış, yalnız bu siyasi "maşennikdən" çıxar. Bu siyasi "maşennik" və Avropadakı sülüngəclər sanılar ki, mitinqlər etməklə, "hakimiyyət xalqla hesablaşacaq". Doğrudan da, bədbəxtsiniz! Hakimiyyət xalqla hesablaşmış, xalqla bir yerdə bu qələbeləri qazanır. Həmin qələbeləri ki, nəticədə, yürüşlərdən sosial şəbəkələrə keçən sizin kimi erməni üfuneti verənlər, elə o üfunet içinde böyük-böyük qalalacaqsınız, necə ki qalırsınız!

Demokratik-hüquqi dövlət qurmaq, vətəndaş cəmiyyəti formaslaşdırmaq insan hüquqları amili nəzərə alınmadan qeyri-mümkündür. Xalqın iradəsi üzərində qurulan hər bir dövlətin, o cümlədən, Azərbaycan dövlətinin başlıca məqsədi və fəaliyyət istiqamətləri xalqın milli maraqlarını qorumaq, vətəndaşların hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir.

Dövlətin idarə olunmasında və ictimai işlərdə vətəndaşların iştirakından danışarkən, "vətəndaş cəmiyyəti" anlayışı ilə tez-tez rastlaşmalı olur. Mütəsir sosial-siyasi reallıqları nəzərə alsaq, bu anlayış altında başa düşülən ayrı-ayrı, ancaq bir-birini tamamlayan iki fenomeni fərqləndirmək lazımdır. Siyasi ədəbiyyatda bu anlayışdan, geniş mənada, siyasi-hüquqi, sosial-iqtisadi cəhətdən müəyyən xüsusiyyətlərə və münasibətlər sisteminə malik olan bütün bir cəmiyyəti xarakterize etmək üçün istifadə edilir. "Vətəndaş cəmiyyəti" anlayışından həm də, nisbetən dar mənada, vətəndaşların dövlət və özəl sektordan kənarda yaratdıqları və iştirak etdikləri birliklərin məcmusunu ifade etmək üçün istifadə olunur. Birinci mənada, vətəndaş cəmiyyəti əmək vasitəsilə öz fərdlərinin tələbatlarını təmin edən və siyasi-hüquqi cəhətdən müəyyən inkişaf mərhəlesində olan insan birliliyi formasıdır.

Vətəndaş cəmiyyəti ilə bağlı əsas fikirlərin müəlliflərindən biri olan Emmanuil Kant (1724-1804) bu nəticəyə gəlmişdi ki, her bir insanın azadlığının digərlərinin azadlığı ilə uyğunlaşdırılmasının başlıca yolu vətəndaş cəmiyyətinin formallaşdırılmasıdır. Kanta görə vətəndaş cəmiyyəti aşağıdakı prinsiplərə əsaslanır:

1) cəmiyyət üzvünün bir insan kimi azadlığı;

2) bir təbəə kimi onun digərləri ilə bərabərliyi;

3) cəmiyyət üzvünün bir vətəndaş kimi müstəqilliyi. Hegelə (1770-1831) görə isə, vətəndaş cəmiyyəti öz tələbatlarını əmək vasitəsilə başqalarının tələbatlarına uyğunlaşdırılan individiumlar sistemi kimi çıxış edir. Vətəndaş cəmiyyətinin temelini şəxsi mülkiyyət, maraqların birlüyü, vətəndaşların qanuna təsbit edilmiş formal ümumi bərabərliyi və insanın təsadüflərən qorunması təşkil edir.

Vətəndaş cəmiyyətinin mövcudluğunun başlıca şərti onun hər bir üzvünün konkret mülkiyyətə və ya belə bir mülkiyyətə yiyələnmək-də iştirak imkanına, ondan öz istədiyi kimi istifadə edə bilmək və onun barəsində sərəncam vermek hüququna malik olmasına. Mülkiyyətə sahib olmaq vətəndaş cəmiyyətində şəxsiyyət azadlığının teməl şərtidir. Xüsusilə, orta və xırda sahibkarlıq fealiyyəti ilə bağlı təşəbbüsler yalnız inkişaf etmiş vətəndaş cəmiyyətinin verdiyi imkanları asılıdır.

Vətəndaş cəmiyyəti həm də şəxsiyyətin sosial, intellektual və psixoloji inkişafının, daxili azadlığının və öz potensialının gerçəkləşdirilmək imkanlarının yüksək səviyyədə olduğunu bir cəmiyyətdir. Bu şərt cəmiyyətin uzunmüddətli evaluasiyon və inqilabi inkişafi nəticəsində ödənilir və reallaşır. Yaxşı inkişaf etmiş cəmiyyət strukturunu, qisa müddət ərzində yaratmaq olmaz, bu, obyektiv bir prosesdir.

Qısamüddətli bir kampaniya vasitəsilə hər kəsin canındakı kölə psixologiyasını kökündən bir anda

qoparıb atmaq mümkün iş deyil. Vətəndaş cəmiyyətinin mövcudluğunun daha bir mühüm şərti cəmiyyətdə müxtəlif qrupların və təbəqələrin mənafələrini bütün zənginliyi və çoxcəhətliliyi əks etdirən inkişaf etmiş sosial strukturun mövcud olmasıdır. Bu strukturun formallaşması üçün cəmiyyətdə qeyri-dövlət münasibətlərinin (iqtisadi, sosial, ailə, milli, mənəvi, əxlaqi, dini və s. insanların iş və özəl həyatı, onların adətləri, ənənləri, xüsusiyyətləri) varlığı və işlekliyi həlledici amildir əlverişli şərait yaradıldığı təqdirdə, daha uğurlu və səmərəli şəkildə fealiyyət göstərir və inkişaf edir. Bele bir şərait isə, dövlət tərefindən və ya onun əksinə olaraq, xeyli dərəcədə cəmiyyətin özü tərefindən yaradılır. Dövlət lazımi qanunların qəbul edilməsi, demokratik strukturların formallaşdırılması, hamiliqliq qəbul olunmuş norma və prosedurlara ciddi riayət etməsi və hüquqlara təminat yaradılması yolu ilə VC-nin inkişafına və müstəqil fealiyyətinə şərait yaradır. Bunlar təmin olunmadıqda isə, müstəqil ictimai təşkilatlar, hərəkatlar, kütləvi informasiya vasitələri timsalında, qanun cərçivəsində dövlətə qarşı balanslaşdırıcı güc mərkəzi yaratmaqla, VC həm özünün, həm də, bütövlükdə, cəmiyyətin inkişafına nail ola bilir.

Vətəndaş cəmiyyətini, eyni zamanda, dövlətdaxili münasibətlərin

insan Hüquqlarına dair Ümumdünya Bəyannamesi qəbul olundu. Bir sıra Avropa dövlətləri 1949-cu ilin avqustunda Avropa Şurasının Nizamnaməsini qəbul edərək, əsas məqsədi insan hüquqlarının müdafiəsi olan Beynəlxalq Təşkilatın əsasını qoymalar. Avropa Şurasını təsis etmiş dövlətlər 1950-ci il nobayırın 4-də Romada "İnsan Hüquqlarının Müdafiəsi və Əsas Azadlıqlar Haqqında" Avropa Konvensiyasını qəbul etdilər.

Konvensiyada əks olunmuş prinsiplərə uyğun olaraq, 1959-cu ildə Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi fealiyyətə başladı. 1966-ci ildə BMT-nin himayesi ilə "Sosial-iqtisadi və Mədəni Hüquqlara dair Beynəlxalq Pakt", "Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Pakt" və ona əlavə olaraq, Protokol qəbul olundu. Bu sənədlər 1976-ci ildə qüvvəyə minindi. Hər bir əsas Azərbaycan Respublikasının Konstitusiyasında və ölkəmizin tərəfdar çıxdığı Beynəlxalq sənədlərdə təsbit olunmuş hüquq və azadlıqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsinə uyğun olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bu ali məqsədin həyata keçirilməsi vasitələrindən biri insan hüquq və azadlıqlarının təmin olunması sahəsində qanunların qəbul edilməsi



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi feallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Vətəndaş cəmiyyətinin formallaşmasında insan hüquqları amili

inkişafına təsir göstərən insan qruplarının təşkilatlanmış fealiyyəti və sosial şəbəkələşmə kimi də müəyyən etmək olar. İctimai rifah naminə şüurlu və aktiv fealiyyət kimi vətəndaş təşəbbüsleri vətəndaş cəmiyyətinin əsas dinamik xüsusiyyətinə təşkil edir.

BMT-nin keçmiş baş katibi Kofi Anan, 2001-ci ildəki çıxışında, cəmiyyətin gələcək inkişafı nöqtəyi-nəzərdən, vətəndaş cəmiyyətinin ehemiyətini çox dəqiq şəkildə ifade etmişdir: "Bütün bəşəriyyətin xoş geleceyinə ümidiylə yaranan yegane yol qarşılıqlı əlaqə və əməkdaşlıq yoludur, hansı ki, bütün ictimai qüvvələr-dövlət, xüsusi sektor, təhsil və tədqiqat müssəsələri, bütün formallarında vətəndaş cəmiyyəti, müəyyən məqsədlərə nail olmaq üçün öz güclərini birləşdirməlidirlər". İnsan hüquqlarının və əsas azadlıqların təmin olunması uğrunda həyata keçirilən çoxəsrlik mübarizə İkinci Dünya müharibəsindən sonra daha da geniş vüset aldı. Müharibədən dərhal sonra - 1945-ci il oktyabrın 24-də BMT-nin Nizamnaməsi qəbul olundu və az sonra, bu Nizamnamənin 68-ci maddəsinə uyğun olaraq Ö. İnsan Hüquqları Komissiyası yaradıldı. Məhz bu komissiyanın səyləri nəticəsində, 1948-ci il dekabrın 10-da

ve onların teblig olunmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün təminat yaratmaq və qorumaq qanunvericilik, icra və məhəkəmə həkimiyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının qanunvericilik sistemindən daxil olan bütün normativ-hüquqi aktlar konstitusiyaya və Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq aktlara uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin II hissəsində bir-başa göstərilir ki, konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı Beynəlxalq müqavilələrə uyğun tətbiq ilə bağlı xüsusi hal nəzərdə tutur. Bu hal üçün hüquqi texnikanın prinsipi olan "lex specialis derogat legi generalis" ("xüsusi qanun ümumi qanunu dəyişdirir") qaydası tətbiq edilir. Təbiidir ki, hansı bir məsələyə münasiətde onu tamamilə və aydın şəkildə həll edən xüsusi qayda mövcudursa, belə hallarda, ümumi qaydaya müraciət etməye ehtiyac qalmır.

İlqar Cəfərov yazır: "Elmi ədəbiyyatda, haqlı olaraq, qeyd edilir ki, hüquq təfsirin mentiqinə görə konstitusiyanın Beynəlxalq hüquq üzərində üstünlüyü nəzərdə tutan 151-ci maddə ümumi qaydanı etibar edir. Konstitusiyanın 12-ci maddəsinin II hissəsi isə insan və vətəndaş hüquqlarının və azadlıqlarının tərəfdar çıxdığı Beynəlxalq müqavilələrə uyğun tətbiq ilə bağlı xüsusi hal nəzərdə tutur. Bu hal üçün hüquqi texnikanın prinsipi olan "lex specialis derogat legi generalis" ("xüsusi qanun ümumi qanunu dəyişdirir") qaydası tətbiq edilir. Təbiidir ki, hansı bir məsələyə münasiətde onu tamamilə və aydın şəkildə həll edən xüsusi qayda mövcudursa, belə hallarda, ümumi qaydaya müraciət etməye ehtiyac qalmır. İnsan hüquqları sahəsində Beynəlxalq standartların xüsusi statusa malik olması ölkə qanunvericiliyinin ona uyğunlaşdırılmasını zəruri edir. Diger tərəfdən, insan hüquqları sahəsində əsas Avropa standartlarını özündə ehtiva edən 1950-ci il tarixli Avropa Konvensiyası və ona eləvə edilən 1, 4, 6 və 7 sayılı Protokolların müdafiə mexanizmi

olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları da üzv dövlətlər üçün məcburidir. Avropa Məvcud olan insan hüquqlarının müdafiəsi mexanizminin əsasını "İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında" 1950-ci il tarixli Avropa Konvensiyası təşkil edir. Bu sənədin insan hüquqlarının qorunmasına dair Beynəlxalq standartların bərəqər olunması istiqamətində müstəsnə rolü olmuşdur. Konvensiyani hüquqi sənəd kimi bir neçə aspektən qiymətləndirmək olar. Birincisi, Konvensiyanın əsasında səmərəli nəzarət mexanizmi fealiyyət göstərir. Bu mexanizmlərə əsaslanan istirakçı dövlətlər, Konvensiyaya və onun əsasında formalanmış president hüququna söykənərək, bir tərəfdən, milli qanunvericiliyi, digər tərəfdən isə, dövlət-hüquq təsislərinin fealiyyətini təkmilləşdirmək imkanı eldə edir. Qeyd olunan vəziyyət Avropa Şurasına daxil olan bütün dövlətlərde özünü bürüze verir. İkincisi, nəzərə almaq lazımdır ki, Avropa Konvensiyasının milli hüquq institutlarına təsiri daimi xarakter daşıyır və Ümumavropa integrasiya prosesində özünü bürüze verir.

**VAHİD OMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru**

Xəbərdarlıq: Erkən nikah aci nəticələrə getirib çıxarır

Ailə qurmaq kişi ilə qadının müvafiq icra hakimiyəti orqanında qeydə alınan könüllü ittifaqıdır. Bağlanan nikahların daha sağlam və möhkəm olması məqsədilə ailələr daim dövlət qayğısı ilə əhatə edilib. Yaş həddinin müəyyən edilməsi, nikahdan əvvəl tibbi müayinənin zəruriliyi və digər tedbirler məhz bu qayığının nümunələridir. Lakin təessüflər olsun ki, beşən gənclərin düşünmədən atlığı addımlar, gəncələr arasında könüllü ittifaqə valideyn müraciəti, xüsusi azyaşlıların ailə qurmağa məcbur edilmələri çox acı nəticələrə getirib çıxarır.

Ağsu Rayon Qeydiyyat Şöbəsinin rəisi Atakişi Əliyev bununla əla-qədar AZƏRTAC-in bölgə müxbirinin suallarını cavablandıraraq deyib: "Önce nikah və boşanmalarla bağlı statistik məlumat verim. Belə ki, 2019-cu ilin 6 ayında rayonda 207 nəfərin nikahı qeyde alınıb. Bu müddədə 54 nəfərin nikahı pozulub. Nikahi pozulanların sayı ötən ilin birinci yarısı ilə müqayisədə 5 nəfər artıb. Əlbəttə, bu, heç də ürəkən deyil. Lakin, aparılan təhlillər göstərir ki, boşanmaların mütləq əksəriyyəti erkən, hazırlıqsız ailə həyatı qurulması ilə bağlıdır. Burada valideynlərin üzərinə böyük məsuliyyət düşür. Son iller erkən nikaha girmək istəyənlərin sayı da artmaqdadır. Təəssüf doğuran odur ki, erkən yaşda ailə həyatı qurmaq çox halda valideynin arzusu, daha dəqiq desək, tələbi ilə həyata keçirilir".

Atakişi Əliyev vurğulayıb ki, erkən yaşlı uşaqlar ailə qurmağa istəfiziooloji, istərsə də psixoloji cəhdədən hazır deyiller. Anaya ehtiyacı olan qızlar erkən yaşda ana olur və ailə həyatının ağırlığına tab getirə bilmirlər. Ona görə də boşanmaların əksəriyyəti belə ailələrdə baş verir. Unutmaq olmaz ki, bu gün tibbi müayinədən keçmədən qurulan ailələrdə də sonradan problemlər yaşanır və bu da ailənin dağılmışına səbəb olur.

Erkən nikahın, ümumən nikahın pozulmasının qarşısının alınması üçün planlı şəkilde, mütemadi olaraq ümumtəhsil məktəblərində, mədəniyyət evlərində, kənd icra nümayəndəliklərində mütəxəssislərin, ziyalılarının, aqsaqqalların iştirakı ilə hüquqi maarifləndirme tədbirlərinin keçirilməsi xüsusi diqqət mərkəzində olmalıdır. "Erkən nikahlara imkan verilməməlidir. Cəmiyyətdə qadın nə qədər savadlı və aktiv olarsa, bir o qədər sağlam ailələr olar. Ailə xalqın yüksək mənəvi dəyərlərinin qoruyucusu kimi mühüm rola malikdir. Milli dəyərlərimiz və gələcəyimiz düşünülmüş şəkildə qorunub saxlanılmalıdır. Gənclərimiz bilməlidirlər ki, hər ailə bir dövlət deməkdir. Ailələrimiz nə qədər savadlı və sağlam olsa, cəmiyyətimiz də o qədər sağlam olar", - deyə Atakişi Əliyev bildirib.

Belçika pasportu ilə 183 ölkəyə vizasız getmək olar



Sənən zonasında səyahət etmək rahatdır, lakin əger bu zonadan kənar çıxmak istəsəniz, çətinliklər yaranır. Belçika pasportu bu ölkənin vətəndaşlarına dünyadın 183 ölkəsinə vizasız getmək imkanı təmin edir. Beləliklə, Belçika və Böyük Britaniya pasportlarının dünya reytingində altıncı yerdedirlər. "Henley Passport Index" in açıqladığı məlumatda deyilir ki, Belçika və Böyük Britaniyadan irəlide 15 ölkə var. Məsələ burasındadır ki, bir neçə ölkə eyni yeri tutu bilər. Məsələn, Yaponiya və Singapur siyahıda birinci yeri tutur. Bu ölkələrin pasportları onların vətəndaşlarının 189 ölkəyə vizasız getmələrinə imkan verir. İkinci yeri Koreya, Almaniya və Finlandiya tutur. Bu ölkələrin vətəndaşları 187 ölkəyə sərbəst gedə bilirlər.

İxtisas seçimi davam edir: 36 minadak abituriyent ərizəsini təsdiqləyib

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında müsabiqə şərtlərini ödəyən abituriyentlərin ixtisas seçimi davam edir. Dövlət İmtahan Mərkəzinin dünənənə olan məlumatında deyilir ki, I ixtisas qrupu üzrə ümumilikdə 10243, II ixtisas qrupu üzrə 8400, III ixtisas qrupu üzrə 10688, IV ixtisas qrupu üzrə 2844 nəfər ərizəsini təsdiqləyib. V qrup üzrə ərizəsini təsdiqləyənlərin sayı 4251 nəfərdir. Xatırladaq ki, ərizə qəbulu avqustan 6-dək davam edəcək.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavini:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməye bilər.


Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələrin "Azərbaycan" nəşriyatında çap olunur
Qəzetdə Azərtac, SIA və AZADINFORM informasiya agentliyinin məlumatlarından istifadə olunur.

Ses

Son sahifə

1 avqust

Cəbrayıl Hacıyev güləş üzrə dünya çempionu olub



Azərbaycan güləşçisi dünya çempionu olub. Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Hacıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb. Belə ki, 65 kq çeki dərcəsində yer alan Hacıyev debütde türkiyəli rəqibini çətinlik çəkmədən məğlub edib. Ötən həftə Bakıda keçirilmiş Avropa Gənclər Yay Olimpiya Oyunlarının (EYOF) qalibi daha sonra iranlı pəhləvanla qarşılaşmadan qalib ayrılib. Yaponiyalı güləşçini də yolundan kənarlaşdırın Hacıyev yarıfinala vəsiqə qazanıb.

Finalın bir addımlığında onun rəqibi Gürcüstan təmsilçisi olub. EYOF-da tam üstünlükle qalib gəldiyi rəqibin ciddi müqaviməti ilə üzləşən yüksək üzvü hesabda 2:6 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək son sañiyələrdə icra etdiyi uğurlu fəndlərə adını finala yazdırmağı bacarıb. Hacıyev həlledici qarşılaşmadada EYOF-un finalında məğlub etdiyi Rusiya idmançısı ilə qarşılaşış və Bakıdakı ssenari tekrarlanıb. Yenə hesabda geri düşən azərbaycanlı pəhləvan ezmər qəlebə qazanaraq dünya çempionu olub.

Diger sərbəst güləşçilərdən Cavid Cavadov (48 kq) bürünc medal uğrunda görüsədə hindistanlı rəqibinə yel-lərən 5-ci yerdə kifayətlənib. Zirəddin Bayramov (55 k1) 1/4 finalda qite birinciliyinin yarıfinalında məğlub olduğu Türkiye güləşçisi Muhammet Karavusa növbəti dəfə uduzaraq, çıxışlarını başa vurub. Fərid Cabbarov (80 kq) ilk görüsədə amerikalı, Hamlet Nəsibli (110 kq) ukraynalı rəqibinə uduzaraq, mübarizəni dayandırıb.



Azərbaycan cüdoçusu dünya reyting çədvəlində üçüncü pilləyə yüksəlib

Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev (90 kq) dünya reyting çədvəlində irəliləyib. AZƏRTAC xəber verir ki, dünya çempionatının kubali mükafatçısı İvan Moralesi üstələyen təmsilçimiz üçüncü pilləyə yüksəlib. Komandamızın 73 kilogram çəki dərcəsindəki təmsilçiləri Rüstəm Orucov reyting çədvəlində liderini qoruyub, Hidayət Heydərov isə altıncı mövqedədir. Ağır çekili cüdoçularımız Elmar Qasımov (100 kq) onuncu, Uşangi Kokauri (100 kq-dan yuxarı) isə 15-ci pillədə qərarlaşıblar. Millimizin digər üzvləri Nicat Şixəlizadə (66 kq) 27-ci, Kəramət Hüseynov 37-ci, Orxan Səferov (hər ikisi 60 kq) isə 38-ci pillədə yer alıblar. Qadın cüdoçumuz İrina Kindzerska (78 kq-dan yuxarı) isə dünya reyting çədvəlində beşincidir.

"Mançester Yunayted" in futbolçusu 5 ay futboldan kənar qalacaq

Ingilterənin "Mançester Yunayted" futbol klubunun müdafiəçisi Erik Bayi beş ay yaşlı meydandardan kənar qalacaq. Klubun saytında yer alan məlumatə görə, 25 yaşlı afrikalı müdafiəçi "Tottenham" komandası ilə yoxlama oyununda zədələndiyi üçün əməliyyat olunacağı bildirilib. Onun 4-5 ay yaşlı meydandardan uzaq qalacağı gözlənilir. Qeyd edək ki, E.Bayı 2016-cı ildən "Mançester Yunayted" klubunda forma geyinir. O, ötən mövsümde Mançester təmsilçisinin heyətində 18 oyun keçirib.



Kovaç Qvardioladan üzr istədi



Bavarıya"nın baş məşqçisi Niko Kovaç "Mançester Siti"nin çalışdırıcısı Pep Guardioladan üzr istəyib. Qol.az İngiltərə mətbuatına istinadən xəber verir ki, xorvat mütəxəssis "şəhərlilər"in yarımmüdafıəci Leroy Sanenin transferi ilə bağlı səsləndirdiyi fikirlərə görə üzrxaqliq edib.

Kovaç əvvəlcə Sanenin transfer olunacağını əminliklə qeyd etsə də, sonradan transfer baş tutmayıb. O, açıqlama verməkdə tələsəlidiyi etiraf edib: "Mən komandanın üzr istəyirəm. Gələcək çıxışlarimdə özümü daha təmkinli aparmağa çalışacağam". Kovaç müzakirələrin olduğunu, lakin ortaç məxrəcə gələ biləməklərini vurgulayıb: "Biz bu barədə Qvardiola ilə danışdıq. Mən müsahibədə bir qədər sert çıxış etdim. Lakin Pep ilə görüşərək ondan üzr istədim".

Qəzet bazar və bazar ertəsindən başqa hər gün nəşr olunur
Tiraj: 4600